



# ÜSAVAT

Qurucusu: Rauf Arifoğlu Gündəlik qəzet 1 iyun 2017-ci il Cümə axşamı № 116 (6730) Qiyməti 60 qəpik

Xəbər

Azərbaycanda  
dəhşət -  
zorakılığa  
məruz qalan  
5 yaşlı qız  
QIÇS-ə  
yoluxdurulub

yazısı sah.14-də

## Gündəm

**Ordumuz düşmənin atəş  
nöqtəsini məhv etdi**



Ermənistan silahlı  
güvələri itki verib;  
iştirakçı ordunun  
cəbhə xəttindəki  
video-müşahidə  
vasitəsi ələ keçirilib

yazısı sah.2-də

**Qarışan dünya və  
Azərbaycanın seçdiyi yol...**

yazısı sah.8-də

**Bank sektorunda kritik durum**

yazısı sah.3-də

**Əhəmiyyətini itirən beynəlxalq  
qurumlar - onlar niyə ləğy edilmir...**

yazısı sah.4-də

**Terrorun "Messi"si: əl-Bağdadi  
hələ də topla oynayır...**

yazısı sah.10-də

**Rusiya Qarabağda nə  
istəyir: müharibə, sülh,  
yoxsa nisbi sakitlik?**

yazısı sah.11-də

**Xanımlar kosmetoloq  
qapılarda həyatlarını necə  
riskə qoyur - ilginc faktlar**

yazısı sah.15-də

**Azərbaycanda hansı ölkənin  
güclənməsi faydamızdır?**

yazısı sah.7-də

**Moskva qasırğasına ölkəmiz  
nə dərəcədə hazırlıdır...**

yazısı sah.15-də

## Ramazan ayının 6-cı günü

Iftar 20.21 imsaq 03.14-dək (QMI)

6-cı günün duası: "İlahi, məni bu gün Sənin sözündən çıx, günah etməklə xar və zəlil etmə! Qəzəb şallaqları ile məni vurma! Məni bu gün qəzəbina səbəb olan günahlardan Öz minnət və qüdrətinə uzaqlaşdır! Ey, arzu edənlərin son Arzusul!"


Iftar duası: "Allahım, Sənin rızan üçün oruc tutdum, Sənə inandım, Sənə güvəndim. Sənin ruzinlə iftar açır və Sənə təvəkkül edirəm. Ey bağışlayan Allah, günahlarımı bağışla".

ALLAH ORUCUNUZU QƏBÜL ELƏSİN!

## Okeanın o tayından Qarabağ ismərisi

# AĞ EVDƏN İLHAM ƏLİYEVƏ İKİNCİ DƏSTƏK MESAJI: "YANINIZDAYIQ..."

Amerika prezidenti qısa zamanda azərbaycanlı  
həmkarına növbəti məktubunu göndərdi; **prezident  
İlham Əliyev**: "ABŞ-ın dəstəyini yüksək qiymətləndiririk..."



musavat.com  
Toğrul İsmayıllı

yazısı sah.9-də

## Azərbaycanda cərimələr keskin şəkildə artırlıdı

Milli Məclis dövlət başçısının şərəf və ləyaqətini  
ləkələməyə görə cəzaları sərtləşdirdi

yazısı sah.5-də



**Elman  
Rüstəmovun  
manat proqnozu  
özünü  
doğruldacaqmı...**

yazısı sah.3-də



**Zahid Oruc:  
"Gürcüstan  
Azərbaycan  
əleyhinə mübarizə  
məkanına  
çevriləməli deyil"**

yazısı sah.4-də



**Polisin ölümüne  
səbəb olan  
qəzəni Kəbirə  
Məmmədovanın  
qardaşı oğlu  
törədib**

yazısı sah.12-də



## "Azərbaycan regionda enerji təhlükəsizliyinin təminatçısına əvvəlib" - prezident İlham Əliyev

Azərbaycan prezidenti İlham Əliyev XXIV Beynəlxalq "Xəzər Neft və Qaz" sərgi və konfransının iştirakçılarına məktub ünvanlayıb.

APA-nın məlumatına görə, məktubda deyilir:

"Hörmətli sərgi və konfrans iştirakçıları! Sizi XXIV Beynəlxalq "Xəzər Neft və Qaz" sərgi və konfransının açılışı münasibətlə səmimi qəlbən salamlayır, hər birinizə cansağlığı və işlərinizdə müvəffəqiyətlər arzulayır. "Xəzər Neft və Qaz" sərgisinin bünövrəsinin qoyulması və xalqımızın ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə işlənilə hazırlanan yeni neft strateyiyanın elan olunması eyni vaxta - 1994-cü ilə təsadüf edir. Məhz həmin il bağlanan "Əsrin müqaviləsi" sayesində Xəzər dənizinin nəhəng enerji potensialının xarici şirkətlərle birlikdə mənimsənilməsinə başlanılıb və keçən müddədə Azərbaycan özünü neft sənayesində ardıcıl, məqsədyönlü siyasetinin nəticəsi olaraq regionda enerji təhlükəsizliyinin təminatçısına əvvəlib.

Bu gün ölkəmiz beynəlxalq aləmdə etibarlı tərəfdəş kimi tanınır. Biz üzərimizə götürdürüməz bütün öhdəlikləri yerinə yetirməkə yanaşı, xarici sərmayədarlar üçün də əlverişli şərait yaratmışaq. Azərbaycanın dünyasının əri şirkətləri ilə imzaladığı sazişlərlə başlayan dinamik yüksəlşə yolu onun Avrasiyanın enerji təhlükəsizliyini üzrə layiqli tərəfdəş olduğunu sübuta yetirib. Ötən dövr ərzində ölkəmiz neft siyasetində davamlı artan xətt üzrə inkişaf tempi nümayiş etdirərək, həm qlobal transmili layihələrin təşəbbüskarı, həm də onların əsas icraçısı olub. "Şahdəniz" layihəsinin işlənmesinin ikinci mərħəlesi, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi, həmçinin TANAP və TAP layihələri respublikamızın mövqeyini və qlobal tərəfdəşliyi daha da möhkəmləndirən uğurlu addimlardır.

"Xəzər Neft və Qaz" sərgi və konfransı Azərbaycanın iştirakı ilə həyata keçirilen layihələrin beynəlxalq işgüzər dairələrə çatdırılması baxımından mühüm əhəmiyyətə malikdir. Ənənəvi olaraq Bakı şəhərində təşkil edilən bu mötəbər tədbir ölkəmizin neft sənayesine və ümumun enerji sahəsinə böyük marağın göstəricisidir. Əminəm ki, tədbiriniz cərçivəsində geniş müzakirələr və dolğun təhlillər aparılacaq, faydalı əməkdaşlığından bundan sonra illerde də inkişafının temin olunması üçün yeni layihələr hazırlanacaq və səmərəli təkliflər irəli sürülləcək. Həminizə gələcək fəaliyyətinizdə nailiyətlər, ölkələrinizə sülh və emin-amanlıq arzu edirəm".

## "ABŞ-in Cənub Qaz Dəhlizi ilə bağlı mövqeyinə sadıqlıyi bizim üçün vacibdir" - Natiq Əliyev

Energetika naziri Natiq Əliyev XXIV Beynəlxalq "Xəzər Neft və Qaz-2017" sərgi və konfransı cərçivəsində Bakıda səfərdə olan ABŞ dövlət katibinin köməkçisinin enerji diplomatiyası üzrə müvəni xanım Robin Danniqanı qəbul edib.

Nazirliyin mətbuat xidmetindən "APA-Economics"e verilən məlumatə görə, N.Əliyev tədbirdə iştirakınə və ABŞ prezidenti Donald Trampin Azərbaycana dəstəyini ifadə edən məktubuna görə R.Danniqanın təşəkkürünü bildirib. O, ABŞ prezidentinin iki ölkə arasında tərəfdəşlik münasibətlərini, Azərbaycanın enerji təhlükəsizliyinin teminati istiqamətində səylərini yüksək qiymətləndirməsinin və "Cənub Qaz Dəhlizi" layihəsinə dəstəyini eks etdirən fikirlərinin ölkəmizə hörmətin göstəricisi kimi qəbul edildiyini vurğulayıb: "ABŞ regionda bütün enerji layihələrinə həmişə güclü dəstəyini nümayiş etdirib və Amerika hökumətinin bu mövqeyi heç vaxt dəyişməyib. Rəsmi Vəsiqətonun "Cənub Qaz Dəhlizi" layihəsi ilə bağlı mövqeyinə sadıqlıyi bizim üçün vacibdir", - deyənənəzir qeyd edib.

N.Əliyev layihənin gedisi və gələcək inkişaf istiqamətləri barədə fikirlərini qonaqla bölüşüb.

R.Danniqan ise sərginin yüksək səviyyədə təşkil ilə əlaqədar təbrikini çatdıraraq, belə tədbirlərin müasir texnologiyaların və təcrübələrin mübadiləsi üçün əlverişli platforma olduğunu deyib. O, Cənub Qaz Dəhlizi Məşvərət Şurası cərçivəsində nazirlerin üçüncü görüşündə və bu sərgidə iştirakını Azərbaycanın enerji təhlükəsizliyinə töhfə verən siyasetinə ABŞ-in müsabiqəsinin göstəricisi olduğunu söyləyib. Ölkəsinin əsas prioritetlərindən biri kimi Cənub Qaz Dəhlizini diqqət mərkəzində saxladığıni deyərək, perspektivdə Türkmenistannın layihəyə qoşulma imkanları ilə maraqlanıb.

Bundan başqa, görüşdə Azərbaycanda Neft-Qaz Emali və Neft-Kimya Kompleksi və Heydər Əliyev adına neft emalı zavodunun yeniden qurulması layihələrində ABŞ şirkətlərinin iştirakının vacibli müzakirə edilib. ABŞ dövlət katibinin köməkçisinin enerji diplomatiyası üzrə müavini həmçinin OPEC-ə üzv və qeyri-üzv dövlətlərin Vyana görüşü və neft bazarının inkişaf tendensiyalarını ilə maraqlanıb.

Toplantıda Azərbaycan-ABŞ enerji əməkdaşlığının digər istiqamətləri üzrə də müzakirələr aparılıb.

# Ordumuz düşmənin atəş nöqtəsini məhv etdi

Ermənistən silahlı qüvvələri itki verib; işgalçi ordunun cəbhə xəttindəki video-müşahidə vasitəsi ələ keçirilib

Cəbhənin Füzuli-Xocavənd istiqamətində mövqelərimizi atəş tutan Ermənistən silahlı qüvvələrinin uzunmüddətli atəş nöqtəsi bölmələrimiz tərəfindən məhv edilib.

Musavat.com xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Düşmən itkilərə məruz qalıb.

Ermənistən-Azərbaycan qoşunlarının qarşidurma xəttində, düşmən mövqelərindən birində quraşdırılmış video-müşahidə vasitəsi bölmələrimiz tərəfindən xüsusi üsulla ələ keçirilib.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, qurğunun ilkin araşdırılması neticəsində onun hava şarı (zond), kiçik hecmli paraşüt, penoplast qutunun içərisinə yerləşdirilmiş kamerası, müxtəlif ötürücü antena və naqillərdən ibarət olmaqla kustar əsulla hazırlanıldığı müyyən edilib.

Ermenistanın hərbi-siyasi rəhbərliyinin qoşunlarının qarşidurma xəttindəki postlarının guya ABŞ istehsalı olan ən müasir video-müşahidə vasitələri ilə temin olunması barədə verdikləri bəyanatların mif olduğu və Ermenistanın daxili auditoriyasına hesablandığı bir daha təsdiqlənib.



## "Terrorizmlə mübarizədə Azərbaycanla birgə fəaliyyət göstəririk" - ABŞ səfiri

"Cənub Qaz Dəhlizi" Avropana enerji təhlükəsizliyinin temin olunmasına və rəqabətliliyin artırılmasına yönəlib".

APA-nın məlumatına görə, bu sözləri ABŞ-in Azərbaycanlı səfiri Robert Sekuta Bakıda keçirilən Neft və Qaz Sergisi cərçivəsində ABŞ və Böyük Britaniya səfirlərini tərəfindən təşkil edilən qəbul zamanı deyib. O xatırladı ki, bu gün sərgide ABŞ prezidenti Donald Trampin məktubunu oxuyub və məktubda Azərbaycanın ABŞ-in tərəfdəş olduğu qeyd edilib. "Azərbaycanda keçirilən iqtisadi istahətlərin əsas məqsədi Azərbaycan xalqının rifahının yaxşılaşdırılmasıdır. Biz terrorizmle mübarizədə Azərbaycanla birgə fealiyyət göstəririk. Donald Trampin məktubunda da qeyd olunub ki, biz münaqişə tərəflərini Dağlıq Qarabağ münaqişəsinin həlli sahəsində bir araya getirmək səylərimizə sadıq. O bildirib ki, ABŞ Azərbaycan xalqının yanındadır. Biz iqtisadiyyat, təhlükəsizlik və demokratik prinsiplər sahəsində əməkdaşlığı davam etdirməyə hazırıq".

Təndilaltı 5 faizdən yuxarı olan şərabçılıq məhsullarının reklamı tələb edir. "Təndilaltı 5 faizdən yuxarı olan şərabçılıq məhsullarının reklamı telekommunikasiya qurğularında, dövri mətbü nəşrin üz və arxa qabığında, internet informasiya ehtiyatlarının ön sehifəsində; - Yetkinlik yaşına çatmayışlar üçün nəzərdə tutulmuş mətbü nəşrlərdə, audio və video materiallarda;



## Təndilaltı 5 faizdən yuxarı olan şərabçılıq məhsullarının reklamı tələb edir. - Yetkinlik yaşına çatmayışlar üçün nəzərdə tutulmuş mətbü nəşrlərdə, audio və video materiallarda;

- Nəqliyyat vasitələrinin üzərində, habelə onların fealiyyətini təmin edən binaların, qurğuların üzərində və daxilində (alkoqollu içki-lərin pərakəndə satışının həyata keçirildiyi yerlər istisna olunmaqla). Maddədə o da göstərilir ki, təndilaltı 5 faizdən yuxarı olan şərabçılıq məhsullarının reklamının açıq məkanda yerləşdirilməsi qadağandır. Bildirilir ki, şərabçılıq məhsulları nümunelerinin paylanması və dequstasiyası ilə müşayiət olunan reklam aksiyalarının keçirilməsinə yalnız onların pərakəndə satış yerlərində, ixtisaslaşmış sərgilərin dequstasiya zallarında icazə verilir. Bu reklam aksiyasında yetkinlik yaşına çatmayışlara şərabçılıq məhsullarını pulsuz paylamaq, alkоqollu içki nümunələrinin dequstasiya üçün təklif etmək qadağandır.

Təndilaltı 5 faizdən yuxarı olan şərabçılıq məhsullarının reklamı ondan həddən artıq istifadənin sağlamlıq üçün zərəri olması barədə xəberdarlıqla müşayiət olunmalıdır. Bu xəberdarlıqla reklam sahəsinin 10 faizindən az olmayıraq yer ayrılmalıdır. Layihəni təqdim edən deputat Eldar Quliyev bildirib ki, sənəddəki dəyişikliklər "Reklam haqqında" Qanuna uyğunlaşdırılır, eyni zamanda təndilaltı 5 faizdən artıq olan spirtli içkilərin hədiyyə edilməsi də qadağan olunur. Layihə səsə qoyularaq qəbul edilib.



## Müdafiə naziri NATO generalı ilə görüşüb

Məydan mətbuat xidməti general-polkovnik Zakir Həsənov NATO-nun Türkiyənin İzmir şəhərində yerləşən Quru Qoşunları Komandanlığının Qərargah rəisi diviziya generalı Erhan Uzun ilə görüşüb.

Müdafiə Nazirliyindən APA-ya bildirilib ki, görüşdə Azərbaycan-NATO ilə əməkdaşlığı, ölkəmizin bəyənəlxalq sülhmeramlı əməliyyatlara verdiyi töhfə, təhlükəsizlik məsələləri, regionda baş verən hərbi-siyasi proseslər və digər mövzularla bağlı müzakirələr aparılıb.

Əməliyyat imkanları Konsepsiya programı çərçivəsində Azərbaycan Silahlı Qüvvələrinin motoatıcı taborunun 2-ci səviyyəli NATO qiyəmtəndirməsi təlimi ilə əlaqədar ölkəmizdə səfərdə olan E. Uzun Azərbaycan Silahlı Qüvvələrinin NATO və tərəfdəş dövlətlərlə uzaşma səylərini, həmçinin bəyənəlxalq sülhün və təhlükəsizliyin bərqrar olunmasına ölkəmizin verdiyi töhfəni yüksək qiymətləndirdiyini xüsusi vurgulayıb.



## Əfqan Muxtarlı barəsində həbs-qətimkan tədbiri seçilib

Səbəyl Rayon Məhəkəməsində Əfqan Muxtarlı barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimatı baxılıb.

APA-nın xəbərindən görə, hakim Rauf Əhmədovun sədərliyi ilə keçirilən prosesdə onun barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib.

İttihadə görə, Ə. Muxtarlı mayın 29-da saat 22.40 radələrində Balakən rayonu ərazisində Azərbaycan dövlət sərhədini qanunsuz keçdiyindən sonra Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Saxlanılların Ə. Muxtarlı xidmət əməkdaşlarına müqavimət göstərib. Ə. Muxtarlı inzibati qaydada tutularaq üzərində şəxsi axtarış keçirilib, ondan külli miqdarda nağd pul vəsaiti və digər əşyalarla aşkarlanaraq götürülüb.

Ona qarşı Cinayət Məcələsinin 318-ci (dövlət sərhədini qanunsuz olaraq keçmə), 206-ci (qaçaqmalçılıq) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri üzrə ittihamiəli sürüllüb.

"Milli valyutamızın ilin sonuna kadar ucuzlaşması gözlənilmir. Manatın möhkəmlənməsi ehtimalı zəifləməsi ehtimalından daha çoxdur". Bu sözleri Mərkəzi Bankın (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov ötən gün Bakıda İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) və Azərbaycanda Amerika Ticarət Palatasının ("AmCham-Azerbaijan") birgə təşkilatçılığı ilə "İqtisadi İslahatlar: Əldə edilmiş nəticələr və tövsiyələr" mövzusunda keçirilən konfransda bildirib.

Baş bankın sözlərinə görə, Maliyyə Sabitliyi Şurası tərəfindən planlaşdırılan tədbirlər nəticəsində bu ilin əvvəlinde üzən məzənnə rejimine keçid edilib: "Bu tarixdə hamiya yaxşı məlumdur. Artıq 5 aya yaxındır ki, ölkədə üzən məzənnə rejimi siyaseti yürüdüür. Mən tam məsuliyyətlə deyə bilərəm ki, bu gün Mərkəzi Bank manatın məzənnəsinin üzməsinə hər hansı bir müdaxilə etmir, tənzimləmə aparılmır. Lakin bəzi spesifik addımlar barədə də danişmaq istərdim. Üzən məzənnəyə keçid müəyyən destabilizasiya ilə müşayiət olundu. Hətta bəzi məqamlarda manatın məzənnəsi 1,92 seviyəsinə qalxdı. Digər qonşu ölkələrdə də bu proses analoji xətt üzrə cərəyan edib. Lakin yaradılmış makroiqtisadi çərçivə bize imkan verdi ki, tez bir zamanda manatın məzənnəsinin kəskin tərəddüdünən qarşısını alaç. Bazardakı tələb və təklif arasındakı balans bunu tənzimlədi. Bundan sonra manat möhkəmlənməye başladı və pik hədəl (1,92 - red.) müqayisədə 11% ucuzlaşib. İlin əvvəlində isə manat 4% bahalaşib. Hazırda valyuta bazarı normal fəaliyyət göstərir. Keçən illərdə olduğu kimi hazırda valyuta bazarında deficit yoxdur. İqtisadi fəaliyyət iştirakçıları və aktorlar özlərinin valyutaya olan tələb-

lərini tam ödəyirlər. Bu gün valyuta bazarı tələb yox, təklif bazarıdır. Biznes, banklar, bazar iştirakçıları hiss edir ki, manat möhkəmlənməsinin öz təzyiqləri mövcuddur. Ölkənin orta və uzunmüddətli maraqlarını nəzərə alaraq deyə bilerik ki, manatın çox güclənməsi doğru olmaz. Çünkü bu proses tədiyyə balansı üçün problemlər yarada bilər. Ümumilikdə, manatın korreksiyası prosesi zamanı milli valyutamızın əsas ticarət tərəfdəşlərimizin valyutalarından ibarət səbətə nisbətən məzənnəsi - real məzənnəsi 50%-dən çox zəifləyib. Bu, ixracatçılarımız üçün çox böyük üstünlük verib".

Elman Rüstəmovun bu çıxışında yer alan məqamları şərh edən iqtisadçı ekspert Vüqar Bayramov "Yeni Müsavat" açıqlamasında bildirdi ki, manatın növbəti dövrlərde necə dəyişməsinə Mərkəzi Bankın təsir imkanları qalmayıdadır: "Manatla bağlı liberal məzənnə siyasetinə keçilib. Məzənnə bazar tərəfindən müəyyənmişdir. Buna baxmayaraq, Mərkəzi Bank yenə de aparıcı mövqedədir. Mərkəzi Bank manat bazasını, eləcə də hərraca çıxırlan valyutanın həcmi müəyyənləşdirmək imkanına malidir. Nəticə etibarile baza təklifi və tələbə belə təsir göstərir. Bu baxımdan, növbəti dövrədə manatın məzənnəsi necə dəyişməsinə Mərkəzi Bankın təsir imkanları qalmayıdadır".

**Iqtisadçının sözlərine görə, bu göstərici üzrə Azə-**

nat bazasının necə dəyişməsinən asılı olacaq. Bu gün manatın kursu ilə manat bazasının həcmi arasında kifayət qədər ciddi bir əlaqə var. Azərbaycanda manat bazasının həcmi 6,5 milyard manata yaxınlaşır. Birinci rübdə 600 milyon manat əsginaz valyuta hərracları vasitəsilə dövriyədən çıxarılib. O baxımdan, baza manat bazasının ümum-daxili məhsuldakı payı 13 faizdir".

**İqtisadçının sözlərine görə, bu göstərici üzrə Azə-**

**Son** günlərdə Azərbaycan hökumətinin Gürcüstanda şəbəkələşən ölkə müxalifətinin tərəfdarları ilə bağlı atlığı sərt addımlar gündəmi zəbt edib. AXCP sədrinin müavini Gözəl Bayramlının həbsi ilə başlayan proses mayın 29-da yoxa çıxan və bir gün sonra həbs olunduğu üzə çıxan jurnalist Əfqan Muxtarlınnın həbsi ilə davam etdi.

Prosesin davamlı olacağı göz önündədir. Bunu Gürcüstanda yaşayan azərbaycanlı müxalifətlərə qarşı hücumlarla söylemək mümkündür. Görünən odur ki, son illərdə xaricde yaşayan azərbaycanlı mühacirlərin toplaşdırıldığı esas məkan məhz onmuş ölkə idi. Azərbaycan hakimiyətinə dəriş də əsas bu məkandan gəlirdi. Belə ki, Azərbaycanda öndə olan siyasi partiyalar, bəzi QHT-lər məhz Gürcüstan üzərində Avropa tərəfindən maliyyələşdirildi. Bu baxımdan, ölkə iqtidarıının bu istiqamətdən hücumu keçmesi başa düşüləndir və əslinde əvvəldən bunun baş verəcəyi gözlənilirdi. Prosesin hara qədər davam edəcəyi ilə bağlı suallar isə saysız-hesabsızdır.

**İqtidaryönlü deputat Zahid Oruc bildirdi ki, ölkə kənarında qanun çərçivəsində fəaliyyət göstərən qüvvələr heç bir halda Azərbaycanın hüquq-mühafizə orqanlarının hədəfinə deyil:** "Belə qüvvələrə qarşı heç bir proses aparılmır və hətta müxtəlif ölkələrdə onlar Azərbaycan əleyhinə fəaliyyətlərini davam etdirir. Onları maliyyələşdirən dairələr də

var. Təəssüflər olsun ki, son iki ilde Gürcüstan qeyd olunan istiqamətdə bir qədər öne keçib. Qrant haqqında qanunvericilikdə müəyyən tədbirlər görüldən sonra bu qüvvələr bildi ki, onların maliyyə mənbələrinin gizliliyi açılacaq. QHT sektorunda talançılıq və digər halları tək bizim dilimizdən deyil, onların özlerinin dillərindən də az eşitməmişiniz. Gözlənilən iddi ki, tədbir görüləndən sonra həmin maliyyə vəsaitləri ölkə daxilindən qaçacaq, avtomatik öne Gürcüstan amili çıxacaq. Belə də oldu, hətta parlamentdə buna bənzər fikirlər də az səslənmədi. Mayın 31-də Gürcüstan səfirliyi və Prezident Aparatının qarşısında Əfqan Muxtarlınnın həbsi ilə bağlı 200-dən artıq insanın aksiyasını sosial şəbəkələrdə gördüm. Buna, doğrusu, heyrləndim. Burada səhərbəd ümumxalq səviyyəsində olan bir şəxsden gedir ki, onun etrafında müdafiə istehkamları quşurlur? Gürcüstana sosial, iqtisadi istiqamətlərdə gedən mümkin deyil. Gürcüstanı şəxslərə təzyiqlər yoxdur. Bunların içərisində oradan maliyyələşən və siyasi mübarizə aparmaq üçün ora gedib vəsa-

# "Gürcüstan Azərbaycan əleyhinə mübarizə məkanına çevriləməli deyil" - deputat

**Zahid Oruc:** "Ölkə xaricində müxalif qüvvələri təşkilatlaşdırın mərkəzlər var"



itlər alanlar Lenin dövründəki inqilabi nəzəriyyəni xatırladırlar. Düzdür, hakimiyət möhkəm, dayanıqlı, oturuşmuşdur. Beynəlxalq aləmdən maliyyələşib, inqilablar etmək də mümkin deyil. Gürcüstanı şəxslərə təzyiqlər yoxdur. Bunların içərisində oradan maliyyələşən və siyasi mübarizə aparmaq üçün ora gedib vəsa-

ylar. Təəssüf edirəm ki, bular görünməkdə idi".

**Deputat Azərbaycan və Gürcüstanın bu məsələdəki baxışlarının doğru olduğunu da söylədi:** "Azərbaycan və Gürcüstanın bu məsələyə baxışları düzgün dəyərləndirilib. Burada normal hüquq mübarizə həyata keçirilib. Səhərbəd burada şəxsləri qarabaqara izləməkdən, dünyada məskunlaşan şəxsləri təqib etməkdən getmir. Yekun bir həqiqət orada var. Ölkə xaricində müxalif qüvvələri təşkilatlaşdırın mərkəzlər var. Bu inkarolunmazdır. Bunlara külli miqdarda vəsaitlər verilib. Burada məqsəd demokratiya və azadlıqların yayılması deyil. Belə düşüncə var ki, nərazılar ölkədən çıxıblarsa, onları bir araya getirək. Görəmsiniz ki, Qarabağ məsəlesi ilə bağlı birgə fəaliyyətləri öndə olsun.

□ Cavanşir Abbaslı

# Əhəmiyyətini itirən beynəlxalq qurumlar - onlar niyə ləğv edilmir...

**Qabil Hüseynli:** "Belə təəssürat yaranır ki..."

**Əhəd Məmmədli:** "Avropa Şurası çoxdan korrupsiyalasmış bir quruma çevrilib"

**S**on illərdə beynəlxalq təşkilatların əhəmiyyətinin azaldığı göz önündədir. Bunu illər keçidkə həmin qurumların digər ölkələrinə təsirlərinin azalması və dünyadakı proseslər laqeyd münasibətlərində də görə bilərik. Belə ki, əvvəlki illərdə demokratiya, insan haqları və bu tipli məsələlərin pozulduğu dövlətlərə qarşı açıq şəkildə təzyiqlər edən beynəlxalq təşkilatlar artıq buna maraq göstərmirlər.

Hətta qəbul etdikləri qərarlarla belə dövlətlər əməl etmirlər. Getdikcə nüfuzunu itirən beynəlxalq qurumlar sırasında Avropa Şurası, BMT, Avropa İnsan Haqları Məhkəməsi və bu tipli qurumları misal çəkə bilərik. Artıq bu qurumların mövcudluğunun əhəmiyyətsiz olduğu, ləğv edilsələr belə, dünyada heç nəyin dəyişməyəcəyinə dair fikirlər səslənməkdərdir.

**Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli** hesab edir ki, adını çəkdiyimiz beynəlxalq qurumların ləğvinə heç bir zərurət yoxdur: "Bu təşkilatlar inдиya qədər demokratiyanı lüzumsuz hesab edirlər. Milli özüllükler, adət-ənənələr var. Dediğimizin hamisini Avropa dəyərlərinə şamil etmək düzgün deyil, fərqli sivil-



zasiyalarda yaşayır. Bu sivil-zasiyalarda ideya, dəyər fərqlərinin olmasına görürük. Fakt faktlığında qalır ki, bu sivilizasiyalardan hər birinin özünəməxsus üstünlükleri var. Bunlar qarşılıqlı zənginləşmə prosesinə məruz qaldıqda, daha çox uduşlu olurlar. Bu səbəbdən Avropa sivilizasiyası, Avropa dəyərləri bütün dünyada aparıcı yerə malikdir. Bütün ölkələr tərəfindən qazanılır. Bunlar bütün dünyada qəbul edilir və qarvanılır.

Bəzi ölkələr bunu tətbiq də etməyə başlayırlar. Bu nöqtəyi-nəzərdən demək mümkündür ki, postsovət məkanı və digər yerlərdə Avropa dəyərlərinin özüne kök sala bilməməsi, həmin dəyərlərin dövriyyədən çıxması anlamına gəlmir".

**"Sivilizasiyalar və konfliktlər" Analitik Mərkəzinin rəhbəri Əhəd Məmmədli isə düşünür ki, istər BMT, istərsə də Avropa Şurası 20-ci yüzillikdə dünyadan hegemonuna çevrilən Qərb ölkələri**

tərəfindən qurulub və istədikləri kimi idarə edilirdi: "Bu təşkilatların dişsizliyinə, biganəliyinə heç təəssüflənməyə dəyməz. Əvvəlcədən də belə olub, indi də belədir. Qərb ölkələrinin mənafeyinə cavab verildiyi anlarda BMT də, Avropa Şurası da lazımi bayatlarını, qərarlarını verəcək, cavab verməyəndə işə susurlar. BMT İsrailə və Ermənistana qarşı neçə qərar verib, hansı icra edilib? Və yaxud 1991-ci ilə Ukrayna nüvə silahından imtiyə edəndə bu ölkənin təhlükəsizlik, ərazi bütövülüyünün təminatını BMT də, veto hüququna olan dövlətlər də öhdəsinə götürmüdü. Indi isə həmin veto hüququna malik olan bir dövlət götürdüyü öhdəlik bir yana, Ukraynanın bir hissəsini işğal edib, həmin qurumun veto hüquqlu digər dövlətləri isə buna qarşı heç nə edə bilmir. Səhərbəd məhz BMT-dən gedirəsə, dünyanın əsas qurumunda çox anormal bir idarəcilik sistemi qurulub. 5 ölkənin veto hüqu-

□ Cavanşir Abbaslı



**M**əyin 31-de Milli Məclisin yaz sessiyasının sonuncu plenar iclası keçirildi. Spiker Oqtay Əsədov deputatların müraciətini nəzərə alaraq, növbədənənar sessiyanın keçiriləcəyini bildirdi. Bundan sonra gündəlikdəki məsələlərin müzakirəsinə başlandı.

**Sosial siyaset komitəsinin** sədri Hadi Rəcəbli Əmək Məcəlləsində edilən dəyişikliklər barədə məlumat verdi. Bildirdi ki, layihədə işsizliyə görə vətəndaşı qabaqcadan məlumatlaşdırmaqla bağlı müddətlər nəzərdə tutulub. Həmçinin işdən çıxarılaçaq adamlara müyyən müaviniət verilecek.

**Deputat Qüdrət Həsənquliyev** qanunun təqdir olunan məqamına diqqət çəkdi: "Əvvəlki qanunda əmək müqaviləsi 5 ilədək bağlanır, indi isə işə götürənlə işe qəbul olan arasında müəyyənəşir". Amma əlavə etdi ki, əmək stajindəki fərqə görə işçinin ixtisar olunması halında ayrı-seçkiləyi yol verilməsini, yaxud onlara fərqli məbləğdə kompensasiya verilməsini doğru sayır: "Əvvəlki variant da ədalətiyyidir, nəinki indiki. Biz sadə adamların, işçilərin hüquqlarını qorunmayıq, nəinki ayrı-ayrı şirkətlərin".

**H.Rəcəbli isə** qanunun hazırlanmasında dünya təcrübəsində istifadə olunduğunu söylədi: "Daha çox stajı olan adamın o müəssisədə daha çox xidməti var. Ona görə həmin şəxsələr işdən azad olunması üçün daha çox müddət verilir".

**Deputat Hacı Salayev** də Q.Həsənquliyevin fikirlərini müdafiə etdi və ixtisara salınacaq bütün işlər üçün 2 aylıq müddət qoyulmasını təklif etdi. Lakin sədr dünya təcrübəsinə istinad edib qanun layihəsini səsverməyə çıxardı və dəyişikliklər qəbul edildi.

Bundan sonra "Azərbaycan Respublikasının 2016-ci il dövlət bütçəsinin icrası haqqında" qanun layihəsi müzakirə olundu. Hökumət üzvlərinin də iştirak etdiyi müzakirələrdə əvvəlcə iqtisadi siyaset, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmedzadə məruzə etdi.

**Hesablaşma Palatasının** sədri Vüqar Gülməmmədov çıxış zamanı hesabat ilində 10,5 milyard məbləğində vəsaitlərin araşdırıldığını dedi. Onun sözlərinə görə, 2016-ci ilde gəlirlərin icra vəziyyəti 2008-ci ildən bəri en yüksək göstərici olub: "Yalnız 6 mənbə üzrə kasır müəyyən edilib, digər mənbələrdə artıqlaması ilə yerinə yetirilib. Hesabat ilində proqnozlara tam riyat olunub".

Palata sədri dedi ki, xarici dövlət borcu ilə bağlı qəbul edilmiş limitlərə riyat olunub. Daxili dövlət borcu isə 72,3 faiz azalaraq 1,2 milyard manat təşkil edib.

**Deputat Vahid Əhmədov** 2016-ci ilin dünya iqtisadiyyatında problemlə ilə olduğunu, problemlərin Azərbaycana da öz təsirini göstərdiyini bildirdi. Hesabat ilindən bəhs edən deputat bündə xərclərinin hesabat ilində beraber paylanmasına diqqət çəkdi. Onun sözlərinə görə, Azərbaycanın valyuta ehtiyatları 2014-cü ilde 57 milyard manat idisə, 2016-ci ilde 37 milyard manat olub. V.Əhmədov real sektorun inkişafına daha çox diqqət yürütməsini xahiş



## Cərimələr keskin sekilde artırıldı

**Milli Məclis dövlət başçısının şərəf və ləyaqətini ləkələməyə görə cəzaları sərtləşdirdi**

etdi. Bildirdi ki, nağdsız ödəniş sistemində keçilməsi bu sektorda müyyən problemlər yaranıb. Deputat hökumət məsəhət gördü ki, Hesablaşma Palatasının hesabatını nəzərə alınsın.

**Deputat Zahid Oruc xatiratı** ki, devalvasiyadan sonra Mərkəzi Bankın valyuta ehtiyatları 71faiz, yəni 9,8 milyard həcmində azalıb. Bu mənada deputat konkret addımlar atılmasını zəruri saydı. Z.Oruc dedi ki, Konstitusiya Məhkəməsi banklarla bağlı məsələyə baxdı, amma sonda bankların xeyrinə qərar verildi: "Bu gün on minlərlə insanın əleyhinə qərarlar verilir. İnsanlar hüquqi müstəvəde özlərinin müdafiəsini görmürler. Ola bilməz ki, 100 min insanın hamısı ilə bağlı yüzə-yüz bankların xeyrinə qərar çıxarılmış olsun". Deputat hökuməti yoxsulluq səviyyəsi ilə bağlı məsələyə yenidən baxmağa çağırıldı.

**Spiker** "sənin sözündə belə çıxdı ki, 100 min insan Konstitusiya Məhkəməsinə müraciət edib, amma şikayəti təmin olunmayıb. Belə çıxışlar etmək düzgün deyil. Mən belə fakt eştirməmişəm" - deyə, əlavə etdi.

**Deputat Əli Məsimli** 2016-ci ilin bütçəsinin bu səviyyədə idarə olunmasına Maliyyə Nazirliyi ilə yanaşı, Vergilər Nazirliyi, Gömrük Komitəsi və digər qurumların da mühüm rol oynadığını vurğuladı: "Azərbaycanda islahatları dərinləşdirmək, məmər sahibkarlığının, inhisarın, korrupsiyanın aradan qaldırılması ilə xeyli dərəcədə inkişafə nail olmaq mümkündür". Deputat dedi ki, şirkətlərin "ağına-bozuna baxmadan" xarici borc alması 17 milyardlıq dövlət bütçəsi olan ölkəye əlavə problem yaradı bilər.

**Deputat Qüdrət Həsənquliyev** onu narahat edən məsələlərdən bəhs etdi: "Təəssüf doğuran haldır ki, hökumət qeyri-neft sektor üçün seyər göstərə də, bündənə bu sektorun payı azalıb, 2016-ci ilde də neft-qaz sektorunun bündən

payı artıb". Deputat bir sıra iri şirkətləri özəlləşdirməyə çağırıdı: "Sahdağ" turizm mərkəzi niyə kredit götürürdü ki, sonra da dövlət o krediti ödəsin? Odur ki, bu şirkətlər özəlləşdirilməlidir. Xəstəxanaların saxlanmasına dövlət 342 milyon manat, 107 milyon poliklinika və ambulator mərkəzlərin saxlanması xərcleyib. Onların da özəlləşdirilməsini zamanı çatıb. 13 il ərzində bizim hökumətimiz icbari tibbi siyortaya keçidə hazırlığı başa çatdırıbilmədi?"

**Deputat Fərəc Quliyev** iştehsal sahəsində özəl sektorun yerinin az olmasına diqqət çəkdi. Əlavə etdi ki, bir çox rayonların dotsasiya ilə yaşaması da normal hal deyil. Deputat dedi ki, kiçik və orta sahibkarlarla dəstək məsələsinə yuxarı səviyyədə normal yanaşılmasına baxmayaraq, aşağı səviyyədə bu sahəyə qanedici münasibət yoxdur. F.Quliyev problemli kreditlərlə bağlı qərar verilməsi üçün hökumətə çığırı etdi.

**Deputat Tahir Kərimli** 2015-ci ilde Neft Fondundan transferin 45 faiz təşkil etməsindən narahatlığını ifadə etdi.

**Maliyyə naziri Samir Şərifov** bildirdi ki, prezident İlham Əliyevin rəhbərliyi altında 2016-ci ildə mühüm sosial vəzifələr icra olunub: "İqtisadiyyatın yeni realillərlə adaptasiyası baş verib. Hazırda neftdən asılılığın aradan qaldırılması istiqamətində mühüm tedbirlər görürlər. Eyni zamanda dövlət borcunun idarə edilməsi istiqamətində işlər aparılır. Keçən il bank sektor üçün ağır bir il olduğu üçün dövlət müəssisələrində dividendlərin ödənilməsi ilə bağlı azalma olub. Cari ildə özəlləşmə ilə bağlı qarşıya xüsusi vəzifələr qoyulub".

Səhiyyə sahəsində özəlləşdirmənin aparılması barədə deputat Qüdrət Həsənquliyevin təklifinə cavab olaraq S.Şərifov bildirdi ki, bu sahədə çoxsaylı işçilərin çalışması xüsusi həssaslıq tələb edir. Yaxud baliq və digər su biore-

surslarının qorunması qaydalarını pozmaya görə cərimənin 100-500 manatdan 3 min - 6 min manatadək qaldırılması teklif olunur. Hesab edirəm ki, biz cərimələri artırırcən məsələlərin ictimaiylik dərəcəsinə önem verməliyik. İndiki halda jurnalıstin qanuni peşə fəaliyyətine mane olma daha böyük məsuliyyətdir, nəinki qanunsuz ov etmə. Jurnalıstin peşə fəaliyyətinə maneçilik yaratma hemdə mənəvi məsuliyyətdir. İstərdim ki, məsələyə mövcud rakursdan yanaşaq". Ə.Amaşov böhtən və təhqirə görə cərimə həddinin də daha yüksək olmasına təklif etdi. Deputat Cinayət Məcəlləsində rüşvet vermək üçün nəzərdə tutulan cərimə miqdərinin əhəmiyyətli dərəcədə artımı məsələsi üzərində de

İnsanlar da düşünürler ki, axıb nece millətik ki, öz xalqımıza qarşı ədalətsiz qərarlar çıxarıraq. Ona görə də bu cür hallara qarşı cərimələr cəza növündə ümumiyyətlə çıxarılmalıdır. Əvezində isə bu cür cinayətlər ağır cinayət kateqoriyasına aid edilməlidir. Bilərkədən ədalətsiz qərar və ya qətnamə çıxaran hakimlərə qarşı cəzalar ən azı 7 ilindən 15 ilədək olmalıdır". Q.Həsənquliyev dedi ki, bəzi hakimlər xüsusi də məlki işlərdə məhkəmə proseslərini hərraca əvirirlər. "Sonra da udan tərefəndə böyük məbləğdə pullar alırlar. Bu cür hakimləri 5-8 min manat cərimə etsələr belə, nə tesiri olacaq?"

Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov isə həmkarının fikirlərinə etiraz edərək bildirdi ki, bu cür yanaşma doğru deyil: "Qanunsuzluq edən hakimlər vəzifəsindən kənarlaşdırılır. Bu cür iddianı səsləndirirək məsuliyyəti olmaq lazımdır". Q.Həsənquliyev cavabında dedi ki, o, bəzi hakimləri nəzərdə tutur və məhkəmə sisteminde problemlərin olması faktıdır.

Torpaq Məcəlləsində təklif olunan dəyişikliklər də birmənli qarşılanmadı. Qeyd edək ki, qanundakı "müvafiq icra həkimiyəti" orqanının müyyən etdiyi xüsusi əhəmiyyətli dövlət obyektlərinin hasarları istisna olmaqla, bu maddənin ikinci cümləsinə uyğun olaraq" sözləri ilə əvəz edilib.

**Deputat Fazıl Mustafa qanunun müzakirəsində çıxış edərək** bildirdi ki, "ictimai cimərlik" anlayışı qanunda yoxdur: "Azərbaycan jurnalistikası bu mənada müsbət praktika ortaya qoyub. Mətbuat Şurasının fəaliyyətini vurğulamaq istərdim. Bir neçə ay önce biz şurunun "Reket jurnalistikə" ya qarşı mübarizə komissiyasının təqdim etdi. Dəyişiklikləri yoxlamış emrələrə əsas götürmək, həm də bir ictimai qıraq metodlarından yararlanmaqla aparılmalıdır. Azərbaycan jurnalistikası bu mənada müsbət praktika ortaya qoyub. Mətbuat Şurasının fəaliyyətini vurğulamaq istərdim. Bir neçə ay önce biz şurunun "Reket jurnalistikə" ya qarşı mübarizə komissiyasının təqdim etdi. Dəyişiklikləri yoxlamış emrələrə əsas götürmək, həm də bir ictimai qıraq metodlarından yararlanmaqla aparılmalıdır. Azərbaycan jurnalistikası bu mənada müsbət praktika ortaya qoyub. Mətbuat Şurasının fəaliyyətini vurğulamaq istərdim. Bir neçə ay önce biz şurunun "Reket jurnalistikə" ya qarşı mübarizə komissiyasının təqdim etdi. Dəyişiklikləri yoxlamış emrələrə əsas götürmək, həm də bir ictimai qıraq metodlarından yararlanmaqla aparılmalıdır. Azərbaycan jurnalistikası bu mənada müsbət praktika ortaya qoyub. Mətbuat Şurasının fəaliyyətini vurğulamaq istərdim. Bir neçə ay önce biz şurunun "Reket jurnalistikə" ya qarşı mübarizə komissiyasının təqdim etdi. Dəyişiklikləri yoxlamış emrələrə əsas götürmək, həm də bir ictimai qıraq metodlarından yararlanmaqla aparılmalıdır. Azərbaycan jurnalistikası bu mənada müsbət praktika ortaya qoyub. Mətbuat Şurasının fəaliyyətini vurğulamaq istərdim. Bir neçə ay önce biz şurunun "Reket jurnalistikə" ya qarşı mübarizə komissiyasının təqdim etdi. Dəyişiklikləri yoxlamış emrələrə əsas götürmək, həm də bir ictimai qıraq metodlarından yararlanmaqla aparılmalıdır. Azərbaycan jurnalistikası bu mənada müsbət praktika ortaya qoyub. Mətbuat Şurasının fəaliyyətini vurğulamaq istərdim. Bir neçə ay önce biz şurunun "Reket jurnalistikə" ya qarşı mübarizə komissiyasının təqdim etdi. Dəyişiklikləri yoxlamış emrələrə əsas götürmək, həm də bir ictimai qıraq metodlarından yararlanmaqla aparılmalıdır. Azərbaycan jurnalistikası bu mənada müsbət praktika ortaya qoyub. Mətbuat Şurasının fəaliyyətini vurğulamaq istərdim. Bir neçə ay önce biz şurunun "Reket jurnalistikə" ya qarşı mübarizə komissiyasının təqdim etdi. Dəyişiklikləri yoxlamış emrələrə əsas götürmək, həm də bir ictimai qıraq metodlarından yararlanmaqla aparılmalıdır. Azərbaycan jurnalistikası bu mənada müsbət praktika ortaya qoyub. Mətbuat Şurasının fəaliyyətini vurğulamaq istərdim. Bir neçə ay önce biz şurunun "Reket jurnalistikə" ya qarşı mübarizə komissiyasının təqdim etdi. Dəyişiklikləri yoxlamış emrələrə əsas götürmək, həm də bir ictimai qıraq metodlarından yararlanmaqla aparılmalıdır. Azərbaycan jurnalistikası bu mənada müsbət praktika ortaya qoyub. Mətbuat Şurasının fəaliyyətini vurğulamaq istərdim. Bir neçə ay önce biz şurunun "Reket jurnalistikə" ya qarşı mübarizə komissiyasının təqdim etdi. Dəyişiklikləri yoxlamış emrələrə əsas götürmək, həm də bir ictimai qıraq metodlarından yararlanmaqla aparılmalıdır. Azərbaycan jurnalistikası bu mənada müsbət praktika ortaya qoyub. Mətbuat Şurasının fəaliyyətini vurğulamaq istərdim. Bir neçə ay önce biz şurunun "Reket jurnalistikə" ya qarşı mübarizə komissiyasının təqdim etdi. Dəyişiklikləri yoxlamış emrələrə əsas götürmək, həm də bir ictimai qıraq metodlarından yararlanmaqla aparılmalıdır. Azərbaycan jurnalistikası bu mənada müsbət praktika ortaya qoyub. Mətbuat Şurasının fəaliyyətini vurğulamaq istərdim. Bir neçə ay önce biz şurunun "Reket jurnalistikə" ya qarşı mübarizə komissiyasının təqdim etdi. Dəyişiklikləri yoxlamış emrələrə əsas götürmək, həm də bir ictimai qıraq metodlarından yararlanmaqla aparılmalıdır. Azərbaycan jurnalistikası bu mənada müsbət praktika ortaya qoyub. Mətbuat Şurasının fəaliyyətini vurğulamaq istərdim. Bir neçə ay önce biz şurunun "Reket jurnalistikə" ya qarşı mübarizə komissiyasının təqdim etdi. Dəyişiklikləri yoxlamış emrələrə əsas götürmək, həm də bir ictimai qıraq metodlarından yararlanmaqla aparılmalıdır. Azərbaycan jurnalistikası bu mənada müsbət praktika ortaya qoyub. Mətbuat Şurasının fəaliyyətini vurğulamaq istərdim. Bir neçə ay önce biz şurunun "Reket jurnalistikə" ya qarşı mübarizə komissiyasının təqdim etdi. Dəyişiklikləri yoxlamış emrələrə əsas götürmək, həm də bir ictimai qıraq metodlarından yararlanmaqla aparılmalıdır. Azərbaycan jurnalistikası bu mənada müsbət praktika ortaya qoyub. Mətbuat Şurasının fəaliyyətini vurğulamaq istərdim. Bir neçə ay önce biz şurunun "Reket jurnalistikə" ya qarşı mübarizə komissiyasının təqdim etdi. Dəyişiklikləri yoxlamış emrələrə əsas götürmək, həm də bir ictimai qıraq metodlarından yararlanmaqla aparılmalıdır. Azərbaycan jurnalistikası bu mənada müsbət praktika ortaya qoyub. Mətbuat Şurasının fəaliyyətini vurğulamaq istərdim. Bir neçə ay önce biz şurunun "Reket jurnalistikə" ya qarşı mübarizə komissiyasının təqdim etdi. Dəyişiklikləri yoxlamış emrələrə əsas götürmək, həm də bir ictimai qıraq metodlarından yararlanmaqla aparılmalıdır. Azərbaycan jurnalistikası bu mənada müsbət praktika ortaya qoyub. Mətbuat Şurasının fəaliyyətini vurğulamaq istərdim. Bir neçə ay önce biz şurunun "Reket jurnalistikə" ya qarşı mübarizə komissiyasının təqdim etdi. Dəyişiklikləri yoxlamış emrələrə əsas götürmək, həm də bir ictimai qıraq metodlarından yararlanmaqla aparılmalıdır. Azərbaycan jurnalistikası bu mənada müsbət praktika ortaya qoyub. Mətbuat Şurasının fəaliyyətini vurğulamaq istərdim. Bir neçə ay önce biz şurunun "Reket jurnalistikə" ya qarşı mübarizə komissiyasının təqdim etdi. Dəyişiklikləri yoxlamış emrələrə əsas götürmək, həm də bir ictimai qıraq metodlarından yararlanmaqla aparılmalıdır. Azərbaycan jurnalistikası bu mənada müsbət praktika ortaya qoyub. Mətbuat Şurasının fəaliyyətini vurğulamaq istərdim. Bir neçə ay önce biz şurunun "Reket jurnalistikə" ya qarşı mübarizə komissiyasının təqdim etdi. Dəyişiklikl

**P**utinin Fransa səfərinin əsas hadisəsi prezident Makronun "Sputnik" və "Russia Today" kimi Rusiya media orqanlarını tənqid etməsi oldu. Baxmayaraq ki, bu səfər Rusiya və Avropa əlaqələri baxımından xeyli əhəmiyyətli idi. Ancaq Fransanın yeni prezidenti Putinlə keçirdiyi mətbuat konfransında açıq şəkildə Moskvənin media silahlarnı hədəfə aldı. Maraq-hıdır ki, Putin bu ittihamlara cavab vermedi.

Xatırladaq ki, Parisdə iki ölkə prezidentinin keçirdiyi mətbuat konfransında "Sputnik" agentliyi və "Russia Today" prezident seçkilərində yalan xəbərlər yaymaqdə ittiham olunub. Fransa prezidenti açıq şəkildə deyib ki, hər iki media quruluşu "təbliğat maşını" kimi çalışır. Makron məhz bu səbəbdən hər iki media orqanının təmsilçilərini seçki qərar-gahına buraxmamaq haqqda göstəriş verdiyini də bildirib. Xatırladaq ki, Fransada prezident seçkilərinin birinci turunda Rusyanın sözügedən media qurumları Makron əleyhinə, əsasən də Mari Le Penin xeyrinə olan xəbərlər tirajlayır, hətta seçkide öne çıxdığını yazırdılar. Bu isə Makronun qərargahı tərəfindən rus mediasına yasaq qoyulması ilə nəticələndi.

Maraqlıdır ki, konfrans zamanı Putin Makronun ittihamlarına cavab vermeyib. Ancaq bunun əvəzinə Putinin mətbuat katibi Peskov, xarici işlər naziri Lavrov və media quruluşlarının rəhbəri Marqarita Simonyan münasibət bildiriblər. Peskov deyib ki, Kreml Makronun Rusiya media orqanları haqqındaki açıqlamalarını qəbul etmir.

Xarici işlər naziri Lavrov isə deyib ki, Makronun açıq-

lamaları Obama zamanı başlıdılmış və bütün Qərb ölkələrə yayılmış Rusiya əleyhinə kampaniyanın uğursuzluğunu dəngər oldugu göstərir. Lavrov bu iddiaların əsasının olmadığını deyib. "Sputnik" və RT-nin rəhbəri M. Simonyan isə Fransa prezidentinin elində hər hansı sübut olmadığını, rəhbərlik etdiyi media quruluşlarının yalan xəbər yaymadıqlarını bildirib. Eyni zamanda o, bu cür açıqlamaların media və ifadə azadlığı üçün təhlükəli olduğunu bildirib.

Yeri gəlmışkən, öten il Avropa Parlamenti də sözügedən iki KİV haqqında bəyanatla çıxış etmişdi. Avropa Parlamenti bu iki medyanın yalan xəbər və təbliğat aparmaqdə ittiham edirdi. Bu dəfə isə irad birbaşa Rusiya liderinin özünə, həm də hər kəsin qarşısında çatdırıldı. Əlbəttə, adıçəkilən media orqanları son illərdə çox populyarlaşmış, dünyanın əsas dillərində operativ xəbər yayırlar. Görünən odur ki, bu media orqanları Avropada və ümumilikdə Qərbde ciddi auditoriya toplaya biliblər. Belə olmasaydı, Avropa Parlamenti və ya Fransanın yeni prezidenti Putinlə görüşdə bu məsələni qəbartmazdı. Deməli, adıçəkilən Rusiya mediası Qəribi

narahat edir, qəzəbləndirir. Ona qalsa, dünyanın əsas xəbər yayarı onlara kanal və media quruluşları var. Ancaq rus mediası son illərdə sürətlə parlardı. Bunun isə bir neçə mühüm səbəbləri vardi.

Məsələ ondadır ki, son illərdə Putinin siyasi iddialarının güclənməsi ilə parallel olaraq meydana çıxan "Sputnik" və RT populyarlığı yalnız fərqli dillərdə (ərəb, ingilis, rus və sair) xəbər yaydığı üçün qazanmadı. Rus heyranlarının rolu və ya arxasında dövlət gücü və ya maddi imkanlar deyildi. Rusyanın

adıçəkilən bu təbliğat mediasının əsas gücü alternativ olma bilmesində idi. Uzun illər dünyanın Qərb mərkəzli aparıcı xəbər quruluşları liderlik edib. CNN, BBC, CBC, "Aljazeera", son illərdə Euronews dünyanın əsas xəbər yükünü daşıyan media idi. Çünkü əsas xəbərlərə əli çatan bu qurumlar idi, üstəlik, operativlik və yayım gücü onları bazarın liderinə çevirmişdi.

Ancaq Rusiya mediası bazara bu quruluşlara alternativ olaraq girdi. Hansı ki, eyni şəkildə 2001-ci il 11 sentyabrın sonra Qəter

mərkəzli (eyni zamanda Qərbə bağlı) "Aljazeera" Qərb mediasının əli çatmadığı Əfqanistan mağaralarından, "Əl-Qaide" liderlərindən "birinci əldən" xəbər yaymaqla dünyanın aparıcı mediası arasına daxil ola bıldı.

Eyni rol "ərəb baharı"ndan sonra Rusya mediası oynadı. Yaxın Şərqdə başlayan savaşlar bütün mühərribələrde olduğu kimi, informasiya ehtiyacını artırdı. Bu zaman aparıcı media bir "cəbhədə" idi. Yeni Qərb və ərəb mediası Suriya və İraq hadisələrində bir düşərgəni dəstəklədi. Üçün alternativ xəbər ehtiyacı yaranmışdı. Bu boşluğu Rusyanın adıçəkilən mediası doldurdu. "Sputnik" və RT Suriya, İraq, Yəmən, Liviya və sair bölgələrdəki olaylardan dünyanın alışıldığı media orqanlarından fərqli xəbərlər verməyə başladı. Çünkü insanlar, sadəcə, bir tərəfi deyil, həm də "sənəgərin o üzündə olanları" öyrənmək, xəbər tutmaq istə-

yirdi. Beləliklə, alternativ olmasının nəticə etibarı ilə rus mediasının dünya məqyasında populyarlıq qazanmasında və sürətlə məşhurlaşmasında əsas amil idi. İndi isə artıq planetin bütün nöqtələrində fəaliyyət göstərən RT operativ və alternativ xəbər verməklə, həm də anti-Qərb oqatının simvoluna çevrilib. Globalizm, liberal dünyaya qarşı olan, Qərbin mövcud siyasi sistemlərinə qarşı olanlar üçün indi əsas məlumat mənbəyi bu kanallardır. Təbii ki, Rusiya hakimiyəti bu KİV-dən siyasi məqsədləri üçün də istifadə edir. Ümumiyyətdə isə rus mediası anti-globalist, liberalizm əleyhdarı, sağçı qüvvələrin qeyri-rəsmi blokunun media və təbliğat ruporu indi adıçəkilən rus mediasıdır. Bu isə təbii ki, Qərbə qəzəble qarşılıdır. Avropa Parlamenti kimi bir qurumun tarixində ilk dəfə olaraq bir media orqanı barəsində bəyan verməsi də bunun bir sübutu idi.

□ Kənan RÖVŞƏNOĞLU

# Putinin mediasının Qərbi qəzəbləndirməsinin pərdəarxası

"Sputnik" və RT dünyanada ənənəvi Qərb mediasına qarşı uğurlu alternativ kimi çıxış edir



# "Iran ətrafında halqa artıq yaradılıb"

Ekspertdən ABŞ-ın İran avantürası haqda açıqlamalar

**D**onald Trump hakimiyətə gəldikdən sonra ABŞ-ın İran münasibətləri gərginləşmək xətti götürüb. Mayın 21-də Səudiyyə Ərəbistanında keçirilən "Ərəb-İslam-Amerika" sammiti hələ də dünən günə dənimin əsas hadisələrindən biri olaraq müzakirə olunur və bir sıra ekspertlər hesab edir ki, bu sammit ABŞ-ın İranə qarşı planlarını həyata keçirmək istiqamətində atdığı ciddi addımlardandır. ABŞ prezidentinin Ər-Riyada gəlməsi, Kral Salmanla 350 milyard dollar dəyərində anlaşma, yeni hərbi koalisianın yaranması haqda razlaşma da İranə hədəflənmiş addım kimi şərh edilir. Bildirilir ki, Yaxın Şərqdə yeni hərbi blokun qurulması və onun döyüşən hərbi gücünə yaradılması yeni savaş deməkdir. Bu isə onsuza da ağır, yorucu terror mühərribələrinin davam etdiyi bölgə üçün ağır və ümidsiz göləcək vədir.

Bəs ABŞ-ın son zamanlar atlığı bir sıra addımlar maqdırmı? Hesab etmək

olarmı ki, ABŞ İranı həm də müsəlman dövlətlərinin vəsiyətə sənki mühasirəyə alır? ABŞ-ın İranə hərbi hücum planı varsa belə, bu, avantüra sayılmalıdır? Belə bir avantüra bölgəyə nə vəd edər?

**Beynəlxalq məsələlər üzrə ekspert Elşən Mustafayev** bildirdi ki, son 30 ildə İran məsələsində ABŞ prezidentlərinin siyaseti demək olar eyni olub, ciddi fərqlənməyib: "Yəni münasibətlər

hemisə gərgin olub. Sadəcə, müəyyən zamanlarda bu gərginlik açıq şəkildə üzə çıxıb. İranla bağlı Donald Trampın atacağı addımlar, verəcəyi qərarlar bu məsələ ilə bağlı illərlə formalasdən cizgidən kənara çıxmayaçaq. İran dünyanın ən zəngin neft ehtiyatı olan dövlətlərdən biridir və yerləşdiyi coğrafiya xüsusi əhəmiyyətə malikdir. Bununla belə, İran özüne qarşı olan basqları hemisə özü stimullaşdırıb və özünü pis vəziyyətə qoyub, ABŞ timsalında düşmən obrazı formalasdır. Yaxın Şərq məsələsində tutduğu mövqə, Suriyada Əsəd rejimine verdiyi hərbi və siyasi dəstək davam edərsə, İranə qarşı əməliyyatların olacağı istisna deyil. Bunun adını ne qoyurlarsa-qoysunlar, hətta avantüra da desələr, bunun baş verəcəyi halda məqsəde

çatmaq üçün sona qədər gediləcək. Qaliblər isə mühəkimi olunmur. Bu aksiyanın həyata keçirilməsinə hüquqi bazanı İran özü illərdi ki, formalaşdırır. Ermənistan və Rusiya xarici qonşuları ilə olan soyuq münasibətləri, onlarla zaman-zaman yaşadığı problemlər üzündən İran ətrafında həlqə demək olar ki artıq yaradılıb. Yəni bir hadisə baş verəcəyi halda en azından qonşu dövlətlərin seyrçi mövqeyi ortada ola bilər. Həmçinin İsrailin rolunu, ABŞ siyasetinə təsirini da unutmaq olmaz. İsrail dövləti hemisə İran tərəfindən təhdid olunub. Obamanın prezidentlik döneminin son illərin-



de İranə qarşı sanksiyaların böyük bir hissəsi qaldırıldı. Çox güman ki, həmin zamanlar tərəflər dənisiqlər zamanı ortaq bir nöqtəyə gelmişdilər. Amma artıq görünür ki, razılaşmalar pozulub və münasibətlər əvvəlkindən də kəskinleşib. Bölgədə isə onsuza da qeyri-sabit vəziyyət illərdi ki, sürür".

Ekspertin sözlərinə görə, belə görünür ki, Yaxın Şərqdə sabitliyin qurulması hələ uzun zaman alacaq. Amma İran istəsə, müəyyən güzəştələrə getməklə, bəzi ambisiyalarından çəkilməklə bu problemlərdən yayına bilər.

□ Etibar SEYİDAĞA

**"Biz 2020-ci ildə Cənub Qaz Dəhlizi ilə Avropanın Azərbaycan qazını alacağını gözleyirik". Bunu Avropa İttifaqının (Aİ) vitse-prezidenti Maroş Sevçoviç dünən Bakıda keçirilən 24-cü Beynəlxalq Neft və Qaz Sərgisinin rəsmi açılışına videoemüraciətində bildirib.**

M.Şevçoviç deyib ki, Cənub Qaz Dəhlizi gələcəkdə Orta Asiyanın qaz resurslarının Avropaya çatdırılmasında mühüm rol oynaya bilər: "Bizim birgə görülə bilecək işlərimiz hələ çoxdur. Ekologiya və iqlim məsələləri ilə bağlı xeyli işlər görə bilərik. Enerji mənbələrinin artırılması istehlakçıların mənafelərinə xidmət edir. Təmiz enerji keçidi iqtisadi artım, iş yerlerinin artırılması üçün önemlidir".

Qeyd edək ki, "Cənub Qaz Dəhlizi" layihəsinin icra edilməsi üçün Azərbaycan həm siyasi iradə göstərir, həm də iqtisadi töhfə, maliyyə töhfəsi verir. Çünkü bu layihə Azərbaycan üçün tarixi əhəmiyyət daşıyır. Cənub Qaz Dəhlizinin Azərbaycanın uzunmüddətli inkişafını gücləndirəcəyi, ölkəyə böyük mənfiət gətirəcəyi birmənalıdır.

Bəzi ekspertlər isə hesab edir ki, Avropanın Azərbaycan qazını gözleməsi Azərbaycana iqtisadi baxımdan üstünlük-lər gətirse də demokratiya mə-sələsinin yenə arxa plana ke-çiriləcəyinə gətirib çıxara bilər.

**Müxalifet** düşürgəsinin bu məsələdə mövqeyinin ne-  
ce olduğuna gəlinca, Ümid Partiyasının sədri İqbəl Ağazadə bildirdi ki, Azərbaycan Avropadan uzaq bir məsafədə yerleşmir ki, hər hansı bir iqtisadi layihə Avropanın də-yər və prinsiplərini sıradan çı-xarsın. Azərbaycan istər-istə-

məz Avropa siyasi coğrafiyasındadır, "Yaxın Şərqi proqramı" çərçivəsində, o cümlədən "Yaxın qonşuluq siyaseti" çərçivəsində Azərbaycan Avropa İttifaqı ilə əməkdaşlıq edir. Bu əməkdaşlığı durdurmaq, ləğitmək çox çətindir: "Ola bilsin ki, demokratiya məsələlərində Azərbaycan cəmiyyətinin, postsovət ölkələrinin cəmiyyətlərinin istədiyinin hamısı gerçəkləşmir. Lakin bunun nədənlərini təkə

kim bunun nədənlərini təkcə Avropanın neft-qaz siyasətində aramaq lazımdır. Bölgədə, dünyada baş verən proseslər fonunda bəzən dəyərlər və prinsiplərdən müvəqqəti gericəkilmələr olur ki, inqilabi dəyişikliklərdən katklızmılara getirib çıxarsın. Orta Şərqdə baş veren inqilabi dəyişikliklər nəticə etibarilə kataklizmlərə getirib çıxarıb ki, dünya bu gün ondan qurtula bilmir. Rusiya kimi gənəsizlərinin olduğunu bilən

xarib ki, dunya bu gun ondan qurtula bilmir. Rusiya kimi qonşumuzun olduğunu bilən Avropa bilir ki, Azərbaycan kimi ölkələrdə kəskin fundamental dəyişikliklər nəticədə Rusyanın hərəkətə keçməsi və bölgəni müharibəyə cəlb etməsi belə istisna deyil. Ona görə də bəzən demokratiya məsələlərində müəyyən gericəkilmələr olur. Lakin bunlar heç bir halda neftlə, qazla bağlı deyil. Odur ki, bu gün hansı əməkdaşlıq imkanları varsa, onlardan istifadə edib daha çox Avropaya integrasiya etmək lazımdır".

# Arxa planı keçəcək?

Avropa Azərbaycan qazını gözləyir



**I. AĞAZADƏ HESAB EDİR Kİ,**  
dəyərlərin öz yerini tutması  
bir az zaman məsələsidir, həm-  
da təkcə bəzən və Avropadan  
asılı olan məsələ deyil: “Çünki  
regionda baş verən hadisələr  
göstərir ki, bu məsələlərdə tə-  
ləsmək Qərbin özünü də bə-  
zen dilemma qarşısında qo-  
yur. Məsələn, Ukraynada inqilabi  
proseslər baş verdi və Ru-  
siya məlum addimları atdı, indi  
Avropa özü dilemma qarşısın-  
da qalıb. Qərb nə Ukraynadan  
əlini çəkə bilmir, nə də Ukray-  
naya ciddi dəstək olub Rusiya-  
ni regiondan çıxara bilmir. Ona  
görə də Qərb bu gün bu regi-

onda demokratiya məsələsinə münasibətdə bir az tərəddüd edir. Yoxsa başqa heç bir halda dəyərləri heç neyə dəyişmirlər. Bunun qazla, neftlə elə-qəsi yoxdur. Avropa İttifaqının vitse-prezidentinin də mehzi iqtisadi amilləri qabartması Rusiya və digər bəzi dövlətlərin onsuz da TAP layihəsinə olan qıcıq münasibətinin bir qədər yumşalmasına söykənir".

VİP sədri Əli Əliyev isə bil-dirdi ki, Şevkoviç konkret si-yası və biznes çevrələrinin bir hissəsinin maraqlarını qoruyan biridir. Bu cəvər yeganə

və həllədici deyil. Enerji resursları bazarına nəzarət edənlər təsirli güc olsalar da, son instansiya deyillər. Azərbaycanda yaxın və orta vədəli perspektivi mürəkkəb proseslərin məcmusu müəyyən edəcək. Qaz və neft marşrutları bunların yalnız bir komponentidir: "Digər komponentlər də mövcuddur. Dünyanın siyasi iqlimini yeni ABŞ administrasiyası müəyyən edəcək. Digər komponentlərin də təsir gücü onların maraqlarından asılı halda olacaq. Bugünlerde Tramp İsrail dövlətinə maraqlı mesaj verib. O deyib ki, mənim hakimiyyətim dövründə İsrailin təhlükəsizliyindən heç bir narahatlılıq olmasın. Bu bəyanat çox dərin mətbəblərdən xəber verir. İlk növbədə Suriyada möhkəmlənmiş Cənub qonşumuz İranə ünvanlanmış bu mesajın altında təhdid elementleri vardır. Yaxud respublikaçıların sözçüsü söylən Makkeynin "Rusiya İŞİD-dən daha təhlükəlidir" deməsi verəsdiyimiz siyasi

coğrafiyaya dünya supergücünün münasibətini göstərir. Hem Rusiya, həm də İran bizim ciddi qonşularımızdır. Deməli, hadisələrin krateri yaxın gələcəkdə bizi tərəf keçə bilər. Bu zaman neft və qaz borusları həlli dəci mahiyyətli olmayacaq.

Azərbaycanın İslam NƏTO-suna cəlbİ ciddi xarakter ala bilər. O hərbi qüvvələrdə əsasən şia təməyülli Azərbaycanın yer alması dünya gücləri üçün prinsipial olacaq. Bu kimi beynəlxalq faktorlar uzaq dövrün perspektivləri deyil. Həkimiyətin daxilindəki qrupların da beynəlxalq bağları ciddi amil kimi qiymət almmalıdır. Ona görə də qaz məsələsinin demokratiya məsələsini tamamilə arxa plana keçirəcəyini düşünmək yanlışdır. Sadaladıqlarımın fövqündə bir vacib amil də var. Bu sözsüz ki, Azərbaycan xalqının siyasi iradəsidir. Qarşidan gələn siyasi, sosial, iqtisadi, maliyyə, hərbi və digər seqmentləri əhatə edəcək siyasi dövr xalqın iradəsi kimi ümdə amilin xarakterini müəyyən edəcək. Ona görə də nikbinəm. Hesab edirəm ki, bu xalq ötən əsrin sonlarında müstəqilliliyi bərpa edə, öz həkimiyətini qura, torpaqların əsas hissəsini azad edə bildiyi kimi yenə də bu tarixi missiyanın öhdəsin-dən gələ biləcək".

□ Etibar SEYİDAĞA

# Azərbaycanda hansı ölkənin güclənməsi faydamızdır?

**Politoloq:** "Cənubi Qafqazda biz yalnız öz siyasetimizi görürük və qalanları bizimlə hesablaşmalıdır..."

**T**arixə nəzər salsaq görərik ki, Cənubi Qafqaz hər zaman müxtəlif dövlətlərin maraqlarının toqquşduğu yer olub. Azərbaycanın Cənubi Qafqazda özünəməxsus yer tutması isə heç kimə sərr deyil. Bir çox ölkələrin rəsmiləri də dəfələrlə Azərbaycanın bölgədə açar rolu oynamasını vurgulayıblar.

Ele buna göre de ölkemizde, bizে qonşu olan və ya olmayan dövlətlər müxtəlif sahələrdə əməkdaşlıqlıda maraqlıdır. Son illər yaranmış yeni ittifaqlar da buunu deməyə əsas verir.

Şübhəsiz ki, beynəlxalq əlaqələrin inkişaf etdirilməsi Azərbaycan üçün də zəruri haldır. Çünkü belə əlaqələr həm də daxili ehtiyacların ödənilməsinə hesablanır. Müstəqillik illərində imza atdığımız beynəlxalq miqyaslı enerji və nəqliyyat layihələrimiz isə Avropanın, Qərbin də maraqlıdadır. Bəs Azərbaycanda hansı ölkənin güclənməsi bizim üçün daha faydalıdır?

Müstəqil, balanslı siyaset aparır bilir. Qısaçı, bizim öz siyasetimiz var. Gelin Cənubi Qafqaz ölkələrinə diqqət edək və öncə mövcud vəziyyətə nəzər salaq. Bu ölkələr içerisinde Gürcüstan birmənali şəkildə Rusiyani qəbul etməyib, NATO-Önümlü siyaset aparır. Gürcüler NATO üzvü olmaqla hesab edirlər ki, nə zamansa Rusiyani cəzalandıracaqlar. Ermənistanın isə nəinki müstəqil siyaseti yoxdur, ümumiyy-

A black and white head-and-shoulders portrait of a middle-aged man with a receding hairline. He has deep-set eyes, a prominent brow, and a serious expression. He is wearing a dark suit jacket over a white shirt and a dark tie. The background is plain and light-colored.

**Mübariz Əhmədəoğlu**

yetlə, müstəqil siyaset aparmaq potensialı da mövcud deyil. Ermənistanda dövlətçiliklə bağlı içtimai şüur ya ziddiyətlidir, ya da birmənəli şəkildə Rusyanın tərkib hissəsi olmağa yönəlib. Sadaladığımızdan başqa Ermənistanda hər hansı bir siyaset yoxdur.

Azərbaycana gəlince isə regionda iqtisadiyyatın təxmini nən 75 faizi Azərbaycanın payına düşür. Eləcə də əhalinin də fərdi-fiziki parametrlərinə görə Azərbaycan öndədir. O cümlədən əhalimizin intellektual səviyyəsi müstəqil siyasetimiz üçün əsas yaradır. Həm-

çinin bu gün Azərbaycan Cənubi Qafqaz regionu üzərində olan siyaseti idarə etmək gücüne malikdir. Bu baxımdan, demək olar ki, Azərbaycanın siyaseti Cənubi Qafqazda ən prioritet siyasetdir və bizim özümüz burada liderik. Ona görə də biz Rusiya, İran və ya Türkiyəni burada lider rolunda görmək fikrində deyilik. Rusiya və eləcə də Türkiye ilə regional məqyasda çox üstün seviyyədə münasibət qurmuşuq. Ruhaniin birinci prezidentliyi dönmədə isə Azərbaycanla İran arasında da münasibətlər birdən-bire çox yüksək seviyyədə inkişaf etdi. Ruhani ikinci dəfə prezident seçiləndən sonra birinci mətbuat konfransı zamanı bildirdi ki, regional layihələrimizi Azərbaycan vəsítəsilə həyata keçirəcəyik. Yəni qeyd etdi ki, həm Rusiya, həm də Gürcüstanla olan yolları Azərbaycandan keçəcək. Bu isə bizim xarici siyasetimizin seviyyəsinin göstəricisidir. Biz Rusiya, Türkiye və eləcə də İranla uzlaşdırılmış siyaset qura bilmişik. Əminəm ki, Azərbaycan İranın da maraqlarını Cənubi Qafqaz regionuna gətirəcək. Bəlliidir ki, bu zamana qədər İranın Cənubi Qafqaz siyaseti Ermənistandan üzrə olub. Nece Azərbaycan indiyədək öz üzərində müxtəlif iri dövlətlərin maraqlarını bərişdərə bilibse, milli maraqlarımıza uyğun siyaset aparıbsa, bundan sonra da eyni münasibə-

bətlər daha inkişaf etmiş formada davam edəcək. Ona görə də burada hansısa dövlətin güclənməsindən səhbət belə gedə bilməz".

**Politoloq Azərbaycanın Qərbelə olan münasibətlərinə də toxunuşu:** "Cənubi Qafqazda biz yalnız öz siyasetimizi görürük və qalanları bizimlə hesablaşmalıdır. Qərbelə də bu kontekstdə yanaşırıq. Azərbaycan çox ciddi surətdə maraqlıdır ki, Qərb bəzi işlərindən ayılan zaman onun Cənubi Qafqaz regionunda çox konseptli siyaseti olsun. Bu gün Avropa İttifaqının, ABŞ-in Cənubi Qafqaz üzrə siyaseti yoxdur. Azərbaycan hər zaman çalışıb ki, bu siyaset cücsərsin. Fikir verin ki, Bakı-Tiflis-Ərzurum, Bakı-Tiflis-Qars layihələri əslinde Qərbelə gedən yollardır. Eləcə də TAP, TANAP layihələrimiz də Qərbelə yönəlib. Sadəcə olaraq, Qərbin başı qarşıqdır və Cənubi Qafqaz regionu ilə hələ ki işi yoxdur. Ona görə də bir qrup insan ermənipərest siyaset aparır, digər bir qrup gürcüləri üstün tutur və sairə. Qərb Cənubi Qafqaz regionu ilə ciddi məraqlanmağa başlayan kimi ilk olaraq Azərbaycanı görəcək. Belə olan təqdirdə Azərbaycan bu istiqamətdə də balanslaşdırılmış siyasetini qurub, uğurlarına davam edəcək".

□ ƏLİ RAİS



## Sadist idare

Zamin HACI  
 zaminhaci@gmail.com

**Ö**lkemizde on yaxşı işleyen dövlət idarələrindən biri, belkə də birincisi "Azəriqaz" İstehsalat Birliyidir. Özü də bunlar o qədər yaxşı işleyirlər ki, dövlət də bilmir hara qoysun. Göz deyməsin deyə tez-tez yerini dəyişir. Gah müştəqil idarəyə çevirirlər, gah SOCAR-in - Dövlət Neft Şirkətinin tərkibinə salınır. Bir ara Kənd Təsərrüfatı Nazirliyinin nəzdində olmuşdu, müəyyən dövr isə Müdafiə Nazirliyinin. Hazırda da yanılmırımsa yəni SOCAR-a daxildir. Ancaq yanla bilerəm, kəşfiyat orqanı, xüsusi xidmət kimi bir orqandır, hər yerdə olar, eyni zamanda heç yerdə olmaz. (Bu haqqda az sonra).

"Azəriqaz"ın yaxşı işlərinin başında onun "qaynar xətti" gəlir. Bunlar 104 və 185 nömrəli telefonlardır. Haçan qazla bağlı problem olsa zəng edirsən, ceyran səslə, ahu baxışlı xanımlar qəmzə ilə cavab verir, qazi kəsilənin qazını, saygacı koda düşənin kodunu, açarını itirənin qapısını açırlar. Bizim qonşunun hətta bir dəfə bazarlığını eləyib gətiriblər. O dərəcədə xalqa yaxın idarədir.

Əlbətə, zəhmətkeşlərimiz heç şübhəsiz mənim bunları yandığımdan yazdığımı anladılar. Çünkü "Azəriqaz"ın qaynar xəttinə düşüb ordan adam balası kimi cavab almağı bacaran yeganə azərbaycanlı Azadlıq meydanında heykəl qoyulacaqdır. Hiqqs bozonunu tapmaq, qara dəliyin sırrını çözəmək, Sirius ulduzu ətrafında fırlanan ASDFGH1234455 ekzoplanetindən radiosignal alıb əlaqə qurmaq daha asandır, nəinki bu tünbüüt idarədən cavab almaq. Bəlkə də bunun müştəri xidmətini qaynar xətt adlandırarkən elə müştərini yandırıb-yaxmağı nəzərdə tutublar. Elədirse təbriklerimizi qəbul edin, siz bunu bacarırsınız. Hər gün nə qədər azərbaycanlı qazınızda ütüb, qızardıb, yandırıb başını buraxırsınız.

Mən dövlətimizin kosmik inkişafını, planetar miqyasını, analoqsuz manatını, kataloqsuz blatını, fataloqsuz həyatını (*hamısı qaynar xəttin hikmətindəndir - artıq dilimizin leksik tərkibini zənginləşdirirəm*) nəzərə alaraq bəlkə bu qaz temasında heç donquldanmazdım. Yeri deyil axı. Ostap Benderin kinosunda dilənci uşağın "dayı, 20 qəpik ver" suali kimi səslənir, halbuki, Ostap müəllim həmin vaxt hansısa planetar mövzular üzərində düşünürdü. Yəqin onun uşağa dediyi tarixi kələmi da xatırlayarsınız: "Bəlkə sənə içində pullar olan otağın açarını da verim?" Bəs o zaman şikayətimiz nədəndir?

Yeri gəlmışken, bəzi zəhmətkeşlərimiz vəziyyətdən be-zərək qaz satışını ASAN-xidmətə verməyi, adını isə QAZAN-xidmət qoymaq isteyirlər. Ancaq ola bilsin, qaz idarəsinin məxfi fealiyyətində nəsə dövlət sirri vardır. Biz zəng edib şikayətləndiyimiz (*daha doğrusu, şikayətlənmək istədiyimiz - bax yuxarı*) anlarda "Azəriqaz"ın əməkdaşları Ağdərədə əməliyyat keçirib mənfur düşməni qazla boğurlar? Hər şey ola bilər. Əger ordinun tərkibində 1988-ci ildən qalma casuslar tapıldısa, niyə qaz idarəsində milli qəhrəmanlar çıxmasın? Nəhayət, keçim dərdimizin məzmununa, yoxsa qəzet qurtara bilər.

Demək, ölkəmizin dünya qaz sistemi necə vacib olduğunu bilirsınız. TAP, TANAP, TARAPP-TURUPP və sairə adlı çoxlu projelər vardır. Elə dünən Bakıda qaz-neft sərgisi keçirildi, Avropanın bizim qazsız yaşamasının çətinliyi vurğulandı. Mən buna görə narahatam. Bax, sabah bu qaz kəmərinin ucu getdi çıxı İtalyaya, Almaniya, nə bilmə, İslandiya və Qrenlandiyaya... Birdən orda hansıa almanın qazı kəsildi, bu da götürdü "Azəriqaz"ın qaynar xəttinə zəng vurdur. Sonrasını yazmiram. Ağlıñız bize getməsin, onlar nemes kimi adamlardır. Gəlin bu beynəlxalq qalmaqla ididən önləyek, müştəri xidmətində telefonə cavab verən (*lap elə yalandan olsa da "alo" deyən*) bir adam balası qoqaq.

Yoxsa hər dəfə zəng vurursan, robot deyir: "Şikayetiniz üçün 1 düyməsini seçin". Düyməni basırsan, siğallayırsan, öpüb-yalayırsan - xeyri yoxdur, həmişə belə cavab gelir: "Dügün seçim etməmisiniz, seçim edin".

Açığı, seçim etmədiyimizi biliyik, etsəydiq orda indi siz niyə otururdunuz ki? Ancaq bunu hər dəfə başımıza vurmağın mənası nedir?

**A**zərbaycan hökumətinin zaman-zaman uğurlu xarici siyaset yürütdüyünü müstəqil ekspertlərlə yanaşı, bir çox müxalifət təmsilçiləri də etiraf edir. Hər bir dövlətin bel süntunu sayılan həm hərbi, həm siyasi, həm də iqtisadi sahələrdə rəsmi Bakı digər dövlətlərlə balanslı siyaset üstünlük verir ki, bu da daim ölkəmizi təhlükələrden qoruyur.

yaxşısı elə ordunu NATO standartlarına yükseltmekle müşşəq olmaqdır. Ancaq bu o demək deyil ki, biz NATO-nun üzvü olan Türkiyə ilə hərbi əməkdaşlığı keyfiyyətə yeni mərhələyə keçirə bilərik. Fikrimə, Rusiya-Ermənistan hərbi ittifaqı qarşılığında Azərbaycan da Türkiyə ilə oxşar ittifaq yaratmala val-ruhiyyəsi də sezilir. Mən ele gələr ki, Qərbə münasibətlərdə Rusiya amilini şırtmək lazım deyil. Məsələn, Azərbaycanın neft və qaz laiyələrinin mütləq əksəriyyəti Rusiyadan yan keçir. Bu doğru siyasetdir. Əlbətə, rəsmi Bakının enerji siyaseti Rusyanın maraqlarına uyğun deyil. Buna baxmaya-

hələsindən çıxdı. Yəni bizim Ankara mesajımız bu olmalı idi ki, "bəli, biz Türkiyənin maraqlarını nəzərə alıraq, ancaq İsrail münasibətlərə yenidən baxılmasına Azərbaycanın xeyrinə deyil". Azərbaycan-İsrail münasibətlərinin soyuması heç Türkiyənin də xeyrinə deyildi. Bölgədə hadisələr sürətlə inkişaf edir və hər birinə adekvat reaksiya vermek lazımdır. Çevik siyasete ehtiyac var. Boşluq buraxmaq olmaz. Məsələn, Kipr Respublikasının xarici işlər naziri Ioannis Kasouli-

## Qarışan dünya və Azərbaycanın seçdiyi yol...

Regionda və dünyada baş verənlərin fonunda Azərbaycanın balans taktikası müsbət qiymətləndirilir; **Elxan Şahinoğlu:** "Bölgədə hadisələr sürətlə inkişaf edir və hər birinə adekvat reaksiya vermek lazımdır; çevik siyasete ehtiyac var"

Çətin bir regionda yerleşik; təhlükeli qonşu dövlətlərimiz var. Habelə, zaman-zaman İранa qarşı müharibə təhdidləri var. Bütün bunların fonunda Azərbaycan Rusiya, Qərb və İranla münasibətdə elə siyaset yürüdür ki, ilk növbədə təhlükəsizliyimiz təmin olunur. Ölkə iqtidarı balanslı siyasetə önem verir, Qərbdən qopmur, əksinə, əlaqələrini genişləndirməyə davam edir. Paralel olaraq da Rusiya və İranla da münasibətləri normal saxlamaq üçün əlinən gələni edir.

Bəziləri hesab edir ki, artıq rəsmi Bakı konkret istiqamətini müəyyən etməlidir, yəni ya Qərbin, ya da Qərblə burun-buruna gələn Rusyanın yanında olmalıdır. Bunun təhlükəli olacağının düşünənlər isə kifayət qədər çoxdur.

**Politoloq Elxan Şahinoğlu** Azərbaycanın yürütdüyü siyasetin getdikcə çətinləşdiyini düşünür: "Rəsmi Bakıa balans siyaseti yürütmək getdikcə çətinləşir. Biz Gürcüstan və Ukraynadan fərqli olaraq NATO üzvlüyü nə qarşımıza hədəf qoymadıq. Bəlkə də bu düzgün siyaset idi. Çünkü Gürcüstan və Ukrayna bu hədəflərini elan etdikdə avtomatik Rusiya ilə münasibətləri daha da gərginləşdi və Moskva bu ölkələri parçaladı. Doğrudur, bu o demək deyil ki, biz müstəqil qərar verməliyik. Əlbətə, əgər biz bilsəydiq ki, NATO-ya üzvlüyümüz qısa müddətde həll oluna bilər, Rusiya və İranın əks-reaksiyاسını nəzərə alaraq riskə getmək olardı. Ancaq təminat yoxdur ki, NATO Azərbaycanı qısa müddətde üzvlüyə qəbul edə bilər. Buna baxmayaraq, Rusiya-da anti-Azərbaycan əh-



və Türkiyənin Azərbaycanda raq, bu, bizim və Qərbin maraqlarına uyğundur. Rəsmi Bakı bu siyaseti davam etdirir. Hətta Amerika prezidentləri azərbaycanlı həmkarları İlham Əliyevə göndərəkləri məktublarda hər zaman məhz Azərbaycanın dünya bazarlarına çıxardığı enerji resurslarına diqqəti çəkirlər. Bu siyaset bizim müstəqil qərarvermə mexanizmimizi gücləndirməlidir".  
**Politoloq ilk növbədə Azərbaycanın öz maraqlarından çıxış etməsinin vacibliyindən söz açdı:** "Birinci növbədə Azərbaycanın maraqları ön planda tutulmalıdır. Türkiye bizim strateji müttəfiqimizdir və hərbi əlaqələri genişləndirməliyik. Ancaq hətta müttəfiqlər arasında da bəzən suallar yaranır. Məsələn, Ankaranın Tel-Əvvilə münasibətləri soyuyanda Türkənin Azərbaycandakı səfiri demişdi ki, "Bakı gərək İsrailə münasibətlərinə yenidən bax". Bu, Ankaranın Bakıya mesajı idi. Ancaq bu bizim maraqlara uyğun deyildi. Çünkü biz İsraildən müasir silahlara alıraq və bu ölkəyə elə Türkiye üzərindən neft satmış. Nə yaxşı ki, Türkiye ilə İsrail arasındaki münasibətlər tam da olmasa gərginlik mə-

des Ermənistən müdafiə naziri ilə görüşü zamanı Dağlıq Qarabağın Ermənistana "aid olduğunu" bildirib. Bir gün sonra Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev açıqlama verdi. Açıqlamada Kipr nazirin səsləndirdiyi fikirlərin beynəlxalq hüquqa və Avropa İttifaqının Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmə siyasetinə zidd olduğuna dair fikirlər yer alıb. Bunlar hamisidir. Ancaq Hikmət Hacıyevin açıqlamasında diqqətimi ən çox çəkən bu cümle oldu: "Şimali Kipr türkərin əsrlər boyu köklü xalq kimi yaşadığı ərazidir və onların da öz müqəddəratını təyin etmək hüququ vardır". Həqiqətən, əgər Kipr yunanlarının naziri Dağlıq Qarabağın Ermənistəna birleşdirirse, biz niye Kipr türkərinin müstəqil yaşamaq hüququnu tanımadıyalıq? Yaxşı yadımdadır, rəsmi Bakı 2000-ci illərin əvvəllərində Kuzey Kipr Türk Cumhuriyyəti ilə təmasların genişləndirilməsinə qərar verdikdə, Afinadan təcili olaraq Bakıya diplomatik desant göndərildi. Bizə anlatmaq istədilər ki, KKTC-ni rəsmən tanışaq, Afinada Dağlıq Qarabağla bağlı "adekvat" adımla atı bilər. O zaman rəsmilərimiz Afinanı eşitdi. Növbə bizimdir. Bu dəfə bizim diplomatlar Afinaya gedib onlara anlatmalıdırlar ki, əgər Kipr yunanlarının naziri İrvanda verdiyi açıqlamaya düzəliş etməsə, biz KKTC ilə bağlı yarımcıq saxlanılan işi davam etdirə bilərik. Boşluq buraxsaq və ya vaxtında reaksiya verməsək, hadisələr bizim əleyhimizə inkişaf edə bilər".

□ Cavanşir ABBASLI

# Okeanın o tayindan Qarabağ ismarısı



Bakıda 24-cü Beynəlxalq Neft və Qaz Sərgisi öz işinə baslayıb. Sərginin açılışında Azərbaycan prezidenti İlham Əliyev iştirak və çıxış edib. Çıxışında Azərbaycanın 2,6 trilyon kubmetr təsdiqlənmiş qaz ehtiyatına malik olduğunu və bunun enerji təhlükəsizliyimizdə müüm rol oynadığını söyləyən prezident enerji təhlükəsizliyinin ölkələrin milli təhlükəsizliyi məsələsi olmasına diqqət çəkib (APA).

Ölkə rəhbəri həbət Azərbaycanın neft-qaz layihələrinin regionda təhlükəsizliyin, sabitliyin, inkişafın təməli olduğunu bildirib. "Həmin layihələrin ölkələr arasında münasibətlər də çox böyük təsiri var. Bu kəmərlər bizim böyük sərvətimizdir" deyən İlham Əliyev "Şahdəniz" layihəsinin ikinci mərhələsinin də uğurla həyata keçirilmədə olduğunu deyib.

"Cənub Qaz Dəhlizini 40 milyard dollar vəsait qoyulması nəzərdə tutulub, bu işlərin böyük əksəriyyəti həyata keçirilib. "Şahdəniz-2" layihəsinin icra seviyyəsi 93 faiz seviyyəsindədir. TANAP-in icrası 70 faizdən yuxarı, TAP-da icra seviyyəsi 42 faiz seviyyəsindədir. Bu il Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının Bakıda növbəti iclası keçirilib. Azərbaycan bu layihədə lider ölkədir. Bizi tərəfdəş ölkələr - Balkan ölkələri, ABŞ, Böyük Britaniya və Avropa Komissiyasının yüksək çinli rəsmiləri Məşvərət Şurasının iclasında iştirak ediblər. Qəbul edilen qətnamədə Azərbaycanın lider rolu vurğulanıb" - prezident vurğulayıb.

Dövlət başçısı həmçinin neft-qaz kəmərlərinin şaxənləndirilməsinin vacib olduğunu bildirib: "Mənbələr gelinice, Avropanın ölkələri üçün yeganə yeni mənbə Azərbaycandır. Azərbaycan böyük və yaxında yerləşən mənbədir. Ən önəmlisi, Azərbaycan dövlətinin güclü iradəsi və maliyyəsi var. Əgər Azərbaycan Cənub Qaz Dəhlizi çərçivəsində 4 layihəye sərməyə qoymasıdı, heç bir investor sərməyə qoymazdı. Azərbaycan qazının Avropaya çخارılmaşı 10 ilin müzakire mövzusu idi, ancaq heç bir neticə vermirdi. 2012-ci ildə Azərbaycan Türkiyə ilə TANAP layihəsinə imza atdı və işlər başlıdı. Azərbaycan həm siyasi irada ortaya qoyur, həm də maliyyə təhfəsini verir. Cənub Qaz Dəhlizi Azərbaycanın uzunmüddəli inkişafını təmin edəcək. Növbədə Böyük Abşeron qaz yatağı layihəsi var. Paralel olaraq "Ümid", "Babək"

## Ağ Evdən İlhəm Əliyevə ikinci dəstək mesajı: "Yanınızdayıq..."

Amerika prezidenti qısa zamanda azərbaycanlı həmkarına növbəti məktubunu göndərdi; **prezident İlham Əliyev: "ABŞ-in dəstəyini yüksək qiymətləndiririk..."**

Layihələri icra edilir. Bu yataqlar dan yaxın illərdə hasilat gözlemlenir. Yaradılan infrastruktur sayesinde Azərbaycanın tranzit rolunu artır. Xəzərin şərqindən resurslar Azərbaycan üzərindən dünya bazarına çıxarıllar".

\*\*\*\*\*

"Yeni Musavat" yada salır ki, bundan az önce - Respublika günündə etdiyi çıxışında prezident TAP layihəsinin gerçəkləməsinə qarşı Avropada sünə maneələrin yaradıldığını demişdi. Bununla da dövlət başçısı eslinde Cənub Qaz Dəhlizinin (CQD) reallaşmasına qarşı bəzi geosiyasi mərkəzlərin əngəller yaratdırına açıq işarə vurmuşdu.

Bu mərkəzlərin ünvanı eslinde qaranlıq deyil. Söhbət öncəliklə CQD-ni (xüsusən də onun sonuncu seqmenti TAP-1) öz enerji maraqlarına təhdid sayan Rusiyadan gedir. Hər necə olmasa, Azərbaycan ("Şahdəniz-2") qazı Avropanın Rusiya qazından asılılığını azaldacaq. Bazarda yeni qaz oyuncusu isə Rusiya üçün həm də maliyyə it-kisi deməkdir.

Lakin bu kimi əngəller gec-tez iflasa məhkəmədir. Həmdə o səbəbə ki, CQD-nin ABŞ təmsilində güclü zəmanətci var. Bu zəmanət ABŞ prezidenti Donald Trampin Bakıda açılmış Neft və Qaz Sərgisi ilə bağlı azərbaycanlı həmkarı İlham Əliyevə göndərdiyi təbrik məktubunda bir daha əksini təpib.

Məktubda bildirilir ki, ABŞ Cənub Qaz Dəhlizinin reallaşmasının tərəfdarıdır və Azərbaycanın global təhlükəsizliyinə dəsteklənməsində rolunu, iqtisadiyatın diversifikasiyasına yönelik səylərini yüksək qiymətləndirir. Bundan əlavə, Tramp məktubda

neyərdir ki, ABŞ Azərbaycanla demokratianın inkişafı, məhəkəmə sisteminin islahatları kimi məsələlərdə əməkdaşlığı hazırlıdır. Həmçinin Vaşinqtonun Qarabağ konfliktinin regionda sabitliyə və inkişafına getirəcək dinc yolla həllinin tərəfdarı olduğu bildirilir.

\*\*\*\*\*

Qeyd edək ki, bu, qısa zamanda - cəmi bir həftədə Trampın öz azərbaycanlı həmkarı İlham Əliyevə ünvanlandığı ikinci məktubdur. Xatırladaq ki, Ağ Ev başçısı 1-ci məktubunda İlham Əliyevi və Azərbaycan xalqını 28 May - Respublika günü münasibətlə təbrik etmişdi. Həmin məktubda bu kimi cümlələr yer almışdı: "Azərbaycan ABŞ-in dəyərləri tərəfdasıdır", "Biz Azərbaycan xalqının yanındayıq və təhlükəsizlik, iqtisadi əməkdaşlıq və demokratik prinsiplər sahəsində diaqloq vasitəsi münasibətlərimizin möhkəmləndirməsinə sadıq" və "Sizinlə feal tərəfdəsimiz kimi isləməyi səbirliyiz".

Politoloq Elxan Şahinoğlu-na görə, 2-ci məktubda da oxşar mövqə əksini təpib: "2-ci məktubda bu fikirlər vurğulanıb: ABŞ Cənub Qaz Dəhlizini dəstekləyir", "ABŞ sizinlə işləməyə hazırılır", "ABŞ Azərbaycanla birgə həyata keçirilən layihələrə böyük onəm verir" və "Azərbaycan inkişafını, enerji təhlükəsizliyinin qorunması yönündə saylarını dəstekləyirəm". Bunlar isti məsajlardır. Bu cümlələr nədən xəber verir? Bütün respublikalı prezidentlər kimi, Donald Tramp da geosiyasi maraqları önlən çəkir. Bu maraqlar baxımından Vaşinqton Azərbaycanın bölgədə oynadığı rola müsbət qiymət

verir. Donald Tramp həm də biznesmendir və demək, onu Azərbaycan kimi ölkələrlə əməkdaşlıqdan əldə olunacaq siyasi və iqtisadi qazanc da maraqlandırır".

\*\*\*\*\*

Sözsüz ki, ortaq enerji layihələri, ortaq iqtisadi maraqlar istər-istəməz ölkələri yaxınlaşdırır, ortaq siyasi maraqların və hədəflərin formalşamasına gətirir. Azərbaycandan ötrü bu, həmçinin Qarabağ məsələsinin edaletli həli üçün əlavə zamanət anlamı vere bilər. Unutmaq olmaz ki, Amerika Qarabağ məsələsində iki müümət vasitəsi dövlətdən biridir.

"Yeni Musavat" bu xüsusda qeyd edir ki, ABŞ prezidentinin "qaz savaşı"nda Azərbaycana destəyi Rusiyanın TAP-a yaratdığı əngellər fonunda müümət

**"Ərəb NATO-su"  
əsl NATO kimi  
qorxulu olmasa da...**

**Hüseynbala SƏLİMOV**



Bəlkə də Fransa zəhləmizi tökmüş bu Minsk Grupunun həmsərdi olmasayı V.Putinin bu ölkəyə səfəri o qədər də diqqətimizi çəkməzdə ve yalnız bu xüsusdakı xəbərləri izləməklə kifayətlənərdik.

Amma Fransa həmsərdidir və biz bu səfərdə Qarabağ probleminə aşar ola biləcək detallar aramağa məcburuq. Hərçənd ki, böyük siyaset baxımdan götürəndə də səfər heç də maraqsız deyildi.

İndi Avropada yeni geosiyasi ox formalasdırmaq üçün işlər gedir və hamı kimi bize də maraqlıdır ki, görən, Fransanın ən gənc prezidenti bu prosesə ne kimi töhfələr verəcədir...

Qafqaza gəldikdə isə, Avropa ölkələrini keçmiş sovet məkanı kontekstsində daha çox Ukrayna maraqlandırır və biz də getdikcə buna alışmağa başlayırıq.

Bir daha özümüzə gəldikdə isə, nə qədər qəribə olsa da, Qarabağ mövzusu da Fransadakı seçkilər zamanı arabır gündəmə gəldirdi. İndiki Fransa prezidenti rəqibi Marin Le Penin ferqli olaraq ümumi sözlərə olsa da, hər halda, problemin həlliనe çalışacağını deyirdi.

Amma səfərdə menim diqqətimi başqa detal cəlb etdi. V.Putin ele ilk fürsətdəcə ölkəsinin başqa dövlətlərdəki seçkilərə müdaxile etmədiyini dedi. Elə bəl heç Le Peni Kremlə qarşılıyın V.Putin deyildi...

Məhz buna görə də yeni Fransa prezidenti ilə V.Putin arasında soyuq münasibələrin hakim kəsiləcəyini düşünənlər daha çox idi. Amma bu tez eridi və ilk görüş baş tutdu...

Bu, bəlkə də ona görə vacib idi ki, hazırda ister Avropada olsun, ister Yaxın Şərqi, isterse də bizim Qafqazda - bir sözlə, hər yerdə intensiv siyasi proseslər gedir.

Bize təbii, Qafqaz daha yaxındır... Burada da - Qafqazda "gərgin siyasi durum hökm sürür" desək, heç bir qətrə də yaniılmayıq. Elə bu günlərdə Gürcüstanda NATO Parlament Assambleyasının toplantısı keçirildi. Azərbaycan prezidenti D.Trampın qatıldığı "Ərəb-Islam-Amerika" sammitində iştirak etdi. Bu gün-sabah Azərbaycana Səudiyyə Ərəbistanı müdafiə nazirinin də təşrif buyuracağı gözlənilir...

Qərəz, bir tərefdə - qonşu Gürcüstanda NATO-nun özü, o biri tərefdə - Ərəbistanında isə "Islam NATO-su"...

Bəli, en azi biz siyasi təhlilçilər darixmayacaq. Amma hamı bizdən bir suala cavab gözləyir: Azərbaycanın seçimi nə olacaqdır?..

"Ərəb NATO-su"nın ən əsas hədəfi İran olmasa da, bütün hallarda məqsəd bu ölkəyə qarşı da koalisiya yaratmadır. Güman edirik ki, elə bu detalın özü Azərbaycanın seçimine müəyyən qədər işq salır: rəsmi Bakı defələrlə bəyan edib ki, Ermənistandan başqa heç bir qonşusuna qarşı siyasi-hərbi koalisiyada iştirak etməyəcək.

Düzdür, zamanla bahəm həm də geostrateji çağrıları da dəyişir - siyaset heç də statik proses deyildir, dənən bir şey, bu gün isə başqa şey deyile bilər...

Amma düşünürük ki, nəticələrlə tələsmək lazımdır - Azərbaycanın geosiyası baxımdan "ərəbləşmə"sinə hələ aydınlaşmışdır və indilik səyənlənlər prosesin istiqamətini tutmaq üçün yeterli deyil...

O ki qaldı Azərbaycanın adıçəkilən sammite marağına, bunu iki aspektindən yozmaq olar. Birincisi, sammittə ABŞ prezidenti də iştirak edirdi və bu da onun siyasi çəkisini, ona qarşı marağın artırırı. İkincisi, son vaxtlar baş verən proseslərdən, xüsusən də Rusiyada Azərbaycan Konqresinin bağlanması ilə bağlı çıxırlan məhkəmə qərarından sonra Bakı Rusiyası "sancmaq" üçün bir fürsət arayırı. Düşünürük ki, "ərəb - islam - NATO-su" beşə siyasi "iyne" rolü üçün heç də pis fürsət deyildi.

Amma bununla bahəm bir daha deyirik ki, uzağa gedən nəticələrin tərəfdarı deyilik. Təbii ki, "Islam NATO-su" rəsmi Bakı üçün əsl NATO qədər vahiməli deyil - qurulacağı təqdirdə gümən ki, o, öz üzvlərinin daxili siyasi sahmanına qarışmayıcaq.

Təsadüfi deyil ki, sammittə iştirak edən rəsmilərimizin yanında daha çox Trampin "ABŞ daha müsəlman ölkələrinin daxili işinə qarışmayacaq!" sözləri qalmışdı. Halbuki, istisna deyil ki, Tramp orada başqa maraqlı fikirlər də demişdi. Amma adam adətən o şeyləri daha tez və asan yadda saxlayır ki, onları eşitmək istəyir...

Məsələnin geosiyası aspektinə gələndə, hipotetik alıyan bütün hallarda hərbi ittifaq olmağa israrlıdır. Bu isə Azərbaycanın həm bloklara qoşulmayan ölkə statusu ilə, həm də yürüdüyü siyasetlə ziddiyyət təşkil edir.

Üstəlik, böyrümüzdə İran və Rusiya da vardır. Ona görə də tələsməyi heç məsləhət bilməzdik, gəlin hadisələrin inkişafını gözləyəm...

# Terrorun "Messi'"si: Əl-Bağdadı

**U**şaqlıdan üzü bəri bütün asudə vaxtıni məhəllə məscidi dində keçirib. Adına uyğun hərəkətləri ilə qalıb məhəllə sakinlərinin yaddaşında. Misal üçün, məsciddən eva döñərkən yol boyu gördüyü bütün eyiblərə göz yummayıb əslə. Sakit səsi ilə günahkarları həmişə qınayıb. Tənbəh edib hamının gözü qarşısında.

Bəli. Əvvəlcə əl-dinməz bildirib öz nifrətini ətrafindakılara. Sonra səsini azca qaldırıb.

Sonra...

Sonra avtomatların yayılım atəsi ilə bu günahkarları toplu mezarlara müşayiət etdirib. Sonra dinamit, silsilə partlayış sədaları əlavə olunub bu kin-kiduretin üzərinə.

\*\*\*

O təcvid, yəni Quranı avazla oxumaq elminə meyllənib əvvəlcə. Guya Peyğəmbər soyundan gələn mənşəyi ruhunu bir an olsun belə sakit buraxmayıb. Natiqliyini ilk dəfə məhəllə məscidində sınayıb.

Əmirlərinin ikisi Səddam Hüseynə can-başla qulluq edib, xüsusu xidmət zabitləri kimi tanınıblar el arasında. Bir qardaşı İran-Iraq çəbhəsində dünyasını dəyişib. Qardaşı kimi gözdən iti olsayıdı ordu sıralarına çağırılar, Dəclə ve Fərat bataqlıqlarında bəlkə it-qurda, qurd-quşa qışmat olardı.

**TƏHSİLİ:** Əvvəlcə Bağdad Universitetinin hüquq fakültəsinə sənədlərini göndərsə də, ingiliscəni zəif bilməsi üzündən imtahanlardan kəsilib. Əvəzin-də düşüb bu tehsil ocağının ilahiyyat fakültəsinə. Magistraturanı yeni açılmış İsləm Tədqiqatları Universitetində davam etdirib. Təcvid-Quranı avazla oxumaq mövzusunda dissertasiya müdafiə edib.

Bioqrafiyasının bu dönməndə eynəklə olmaqdan çəkinməyib. Gözdən eynək kitabxanalardan çıxmayıb. Orta əsrlərə aid sirlə bir əlyazmasında aşkarlayaraq bütün sonrakı istedadını, həyatını onun tədqiqatına həsr edib.

1999-cu ildə magistr adını qazansa da, bununla kifayətlenməyib. Girişib doktorluq dissertasiyası yazmağa.

\*\*\*

**SEÇİM:** Aspiranturada oxuduğu zaman əmisi İsmayıllı əl-Bədri onu "müsəlman qardaşları"na, yəni ixvənlərlərə cələbi. Doğmaca qardaşı Cümə də bu seçimdən kənardə qalmır. Məhz bu dövrədə əl-Bağdadı ilə "islam cihadı" bayraqları altında fəaliyyətine başlayıb.

Bu da düşür 2000-ci ilin bahar fəslinə.

Lakin 2004-cü ilə qədər əl-Bağdadı öz cihadını daha çox futbol meydançalarında yaşayır. Neinkin döyüş meydançalarında. Mistikaya bir baxın-Bağdadın Tobçi məhəlləsində (Hacı Zeydan məscidinə yapışqıq bir daxmada) yaşamaq o vaxtı əl-Bağdadıñı çevirir əsl topçuya, yəni futbolçuya. Azarkeşlər onu "bizi Messi" adlandırib ayaqüstüə alqışlamajıa başlayırlar.

Bax belə...ilk dəfə kütłə tərəfindən əl-Bağdadı islamçı kimi deyil, futbolcu kimi alqışlanıb. Bunu yaxşı yadda saxlayın.

\*\*\*

Onun islamçı, cihadçı kimi fəaliyyəti döşür ABŞ işğalından

## hələ də topla oynayır...

**İŞİD-in başı hesab olunan terrorçu uşaqlıqdan futbolu sevib, indi də....**



**DOSYE: ƏL-BAĞDADİ:** O, 1971-ci ildə İraqın Samirə şəhərində dünyaya göz açıb. Anası bərədə ixtiyarımızda heç bir bilgi olmasa da, Avvad adlı atasının "qarı"-yəni Quranı uca səsle oxuyan birisi olduğu söylənilir. Qardaşı Şəmsinin dediyinə görə, İbrahim uşaqlıqda başqalarından öz sakitliyi, əl-dinməzliyi ilə seçilib. Ancaq həmişə xüsusi, ayrıca bir gərginlik olub çatma qara qaşları arasındır.

**HOBİSİ:** Futbol. Uşaqlıqdan bu oyunu çox sevib. Məsciddən çıxınca qaćib futbol oynamaya. Oyun zamanı həmişə ağızı dual olub-xüsüsən rəqib komandanın qapısına cerime topu vurarkən Qurandan ayələr oxuyub. Yəni futbolu da bir növ ibadət kimi icra edib. İndi də bu azarından qalmır. Hərbi əməliyyatlarını futbol oyunu kimi qurur. Futboldakı kimi daim 11 nəfər oyuncunun-yaraqlarının ehtəsiindədir.

**XƏSTƏLİKLƏRİ:** Gözü zəifdir. Uzağı yaxşı görmür. Amma uzun zaman məhəllə uşaqlarının tənəsindən qorxaraq gözlərinə eynək taxmayıb. İndi də bu vərdişinə sadıqdır. Halbuki bu qüsürü Səddam dövründə onu labüb ölümdən qurtarır. Tibbi komissiya onu 1980-88-ci illərin İran-Iraq müharibəsindən azad edib.

sonraya. Bu zaman o özünün futbol komandasını döndərirdi "Ceyş əhl əs-sünne vəl Camaa" adlı məxfi hərbi təşkilatı.

**HƏBS:** 2004-cü ilin fevralında bu təşkilat Fəlluca şəhərinə futbol komandası kimi gelib səherlər futbol oynayır, gecələr silahla əl atr. Bir gün amerikalılar bu futbolçulardan şübhələnib əl-Bağdadıñı həbs edərək Bukkanı həbs döşərgəsinə attralar. 9 aylıq həbs müddəti ərzində müstəntiqlər Bağdadıñı heç ne sübut edə bilirlər. O, özünün "futbolçu" əfsanəsindən bir addım belə geri çəkilmir.

**Sonralar "The Guardian" qəzetiñin əl-Bağdadı barəsində müsahibə verən bir şahid deyir:** "Zindanda zahirən çox sakitdir. Ancaq güclü xarizması əla ilk baxışdan duyulurdu. Düşərgədə baş verən bütün münaqışlər zamanı əl-Bağdadıñı ortaya girib anında mübahisəni öz sözüyle deyil...yox...sükutuya həll edirdi".

Bukkadañ 24 min əsirin əksəri bu döşərgəyə sabiq Səddam rejiminin hərbi, kəşfiyyat funksionerləri girib onu qatı islamçı kimi tərk etdilər. Saqqalısız girib saqqallı çıxdılar bu vəşti ünvandan. "İŞİD" in qara qartalı, qara bayraqı ilk dəfə məhz bu məhbəsənən İraq səmalarına

pərvazlandı.

**İLK VƏ SON FOTO:** 8 dekabr 2004-cü ildə əl-Bağdadıñıñ bu döşərgədə ilk nadir fotosu çəkilir. Sonra o azadlığı çıxıraq gedib qoşular Əbu Müsab el-Zərkavının İraqdakı "əl-Qaida" terror şəbəkesinə. Əl-Bağdadıñıñ bu zaman da öz elmi fəaliyyətindən qalmır. Dəməşqe elmi araşdırma behanəsi ile gedib oradan İraqa çox sayıda terrorçu sizdir.

2006-cı ildə həlak olan Zərkavın sonra bu dəstənin başına Əbu Əyyub əl-Məsri, Əbu Ömer kimi yaraqlılar gelib tezliklə İraq "əl-Qaida"sını "İslam dövləti"ne çevirirler. Usame bin Ladenə biət edirlər.

O zaman əl-Bağdadıñıñ bu qurum tərkibində ilk ulduzu parıldır. 13 mart 2007-ci ildə o, Bağdada qayıdır. Gündüzlər eyniyini gözünə taxib doktorluq dissertasiyasının müdafiəsi ilə məşğul olur. Gecələr bu eyniyi gözündən çıxarırlar. Əlinde silah, məxfi əməliyyatlara qatılır.

Əl-Bağdadıñıñ 11 nəfərlik futbol komandası modeli əl-Məsri ilə Əbu Ömerin maraşını özünə çəkir. Yaraqlılar bu şəkildə təşkilatlanıb müxtəlif futbol komandaları kimi fəaliyyətə keçirlər. Qurumun "Məşvə-

rət Şurası" da əl-Bağdadıñıñ təklifi ilə 11 nəfərlik futbol komandası kimi təşkilatınib üzde göz aldadır. Gizlində döñür məxfi əməliyyatların baş qərar-gahına.

Nəhayət, əl-Bağdadıñı özü "Messi" kod adını tekçə futbol meydançalarında deyil, siyasi mührəzə meydanlarında da doğrudur. 11 nəfərlik məşvəret şurasının döñür bir sayılı üzvüne. Təşkilatın bin Ladenle, yerli şöbələri ilə kuryerlər vəsisi ilə əlaqəsini təmin edir.

Günlərin birinda belə kur-yerlərdən biri tutulub işçəncələr altında Əbu Ömer ilə əl-Məsriñin məxfi ünvanını amerikalılara bildirir. Əməliyyat zamanı diri olaraq əla keçmək istəməyen sonuncular özlərini partladaraq hələk olurlar. Dövrü mətbuatda çap edilmiş gizli yazılmalar göstərir ki, o vaxt əl-Bağdadıñıñ təhlükəsizləndirmə şurası üzvü əl-Ravinin təhlükə altında olduğunu, izləndiyini yaxşı bilirmiş.

Bağdadıñıñ təsəsədi təhlükəni öncədən yuxarılara çatdırıb, Əbu Ömer ilə əl-Məsriñi labüb ölümdən qurtarardı. Ancaq "Messi" kod isimli futbolçu bunu sanki gözərdən vurur o vaxt. 2010-cu ilin əvvəlində öz rəqiblərinə imkan verir ki, təşkilatın cerime meydançasına man-

esiz daxil olsunlar. Qapıdan qələbə topunu keçirsinlər.

**XƏLİFƏ:** Əmirlərin, rəhbərlərin bu acı aqibətindən sonra "İslam Dövləti" bərk sikkelenir. Hərbi Şuranın sədri Hacı Bəkr-səbiq Səddam zabiti, bu zaman çıxır öz plana. Kimsəsiz qalan oyun topu özü diğirlənib gəlib dirən onun ayaqlarına. O da 11 nəfərlik futbol komandası üzvlərini... üzri isteyirəm, Məşvəret Şurası üzvlərini bir yera yiğaraq məsləhət verir ki, oyun topunu bu dəfə əl-Bağdadıñe örtürsünlər. Hətta bu barədə öz xahişini yazılı şəkildə şura üzvlərinə göndərir. Gizli səs-vərmə zamanı şuranın 11 üzvündən 9-u 39 yaşılı əl-Bağdadıñı təşkilatın növbəti əmri vəzifəsinə getirirler. O, ilk İslam xəlifəsi Əbu Bəkrin adını özünə götürürək tarixi yenidən təkrarlamaga girişir.

Xəlifelik modelini tədricən öz 11 nəfərlik futbol komandası üzvlərinin beyninə yeridir.

2011-ci ildə Suriyada başlayan siyasi zələzələ, bir kündə qalib tozlanan futbol topunu yenidən əl-Bağdadıñıñ ayaqlarına getirir. O da Suriyadakı öz ardıcılara göz vurur ki, bu ölkədə çox sayı 11 nəfərlik futbol komandaları yaradıb onları "ən-Nusra cəbhəsi"ndə bir yere cəmləsinlər. Gündüzlər futbol oynasınlar bütün günü, gecələr dinc əhaliyə... bəli, məhz dinc əhaliyə qanlı divan tutsunlar.

Sonrakı İŞİD-cilərin dövlətlər ilə deyil, məhz xalq kütükləri ilə savaş taktikası məhz bu nöqtədən start götürüb saysız qətlamlar, qurbanlarla hələ də davam edir.

Oyunun baş məşqçisi yənə də odu-xəlifə Əbu Bəkr əl-Bağdadıñı.

Misal üçün, Suriyadakı beynəlxalq terrorçular "Ceyş əl mü-hacirin vəl ənsar" təşkilatına cəmlənib əsərənən əməliyyatçılar Əmər əl-Şišanın rəhbərliyi altında eyni taktikaya rəiyət edirlər. Tərəzinin bir gözündə futbol ididir, digərində müharibə. Bu təşkilatın tezliklə vüsət alması, öz səlahilərinə minlərlə rusilli mühaciri toplaması Moskvani əməlli-başlı hürkündür. Rusiya rəhbərliyi qərara gelir ki, indidən başına çare qılmalı, bu futbolçuları yarı yolda dayandırmalıdır. Yoxsa sabah gec olar...

Al-Şišanı müasir jurnalistlər trendlərinə yaxşı bələd ididir. Gürcüstən ordusunda Amerika təlimatçılarından elə dərs alıb sonra bu təcrübəsini Suriyada dinc əhali üzərində sınaqdan keçirirdi. Çeçen gözəli Seda Dudurkayev ilə ailə qurub Qroznıya, Ramzan Kadirova hədə dolu məktublar ünvanlaşdırıldı. Suriyanın Deyr əz-Zur bölgə-

sindəki Şuaytat tayfasını bələdkən qayaçlara qəder məhv edən kəs deyilən görə məhz başdan xarab, sarisaqqal səhra komandırı olub. Əl-Bağdadıñe biet etməyənləri əl-Şišanı bax bu cür amansızlıqla son nəfərinə qəder qətlə yetirirmiş. Nəzərə alın, ABŞ rəhbərliyi bu qanıçının başına 5 milyon dollar qiymət teyin etmişdi.

**İŞİD:** Əl-Bağdadıñı indiyədək bu taktikaya sadıqdır-zərbəni...üzr isteyirəm, topu ilk növbədə dinc əhaliyə tərəfənən yədir. 11 nəfərlik saysız futbol komandalarını çevirir dinc əhaliyin amansız qənimine. 9 aprel 2013-cü ildə İŞİD (İslam Şəm-Iraq dövləti) məmləkətini yaradır.

**10 MİLYON DOLLARLIQ KELLƏ:** O zaman amerikalılar hansı şeytanı şüşədən...üzr isteyirəm Bukka həbs düşərgəsindən buraxıqlarını dərk edib əl-Bağdadıñıñ kəlləsinə 10 milion dollar qiymət qoyurlar.

**VƏDLƏRİ:** Bukka həbs düşərgəsi sədri polkovnik Kennet Kingin dediyinə görə, əl-Bağdadıñı bu ünvanı tərk edərən cəmi bir dəfə qanlıb geri baxıb. Amerikalılar "sağ ol" əvəzinə "Nyu-Yorkda görüşənədək!" ifadəsini işlədib. Nəzərə alın, əl-Bağdadıñı sözüne sadıqdır. Vədlərinə mütləq əməl edəcək. Yəni bir gün o mütləq Nyu-Yorka öz 11 nəfərlik futbol komandasını göndərəcək.

**İDDİALAR:** Deyilənə görə, dünyada bir yox...bir neçə əl-Bağdadıñı mövcuddur. Eynən bin Laden kimi. Bəziləri iddia edir ki, əl-Bağdadıñıñ fealiyyəti İsrailə, Amerikaya el verir. İddia olunur ki, əl-Bağdadıñı bu ilin əvvəllerində Mosuldan qəçməsindən ruslar tərəfindən ələ keçirilib və s. v. iləxir.

**SON GÖRÜNTÜSÜ:** 2014-cü ilin 5 iyul tarixində bu futbol və terror həvəskarının işgal olunmuş Mosuldan son video Görüntüsü yayılıb. Əl-Bağdadıñı bu nitqində əksər müsəlman dövlətlərinə qanunsuz adlandırma. Camaatından tələb edir ki, məhz ona biət etsinlər.

\*\*\*

Bəli... əl-Bağdadıñıñ hakimiyət Olimpine gedən yolda qəribə bir taktika və strategiyaya start verdi. Ağızı duali futbol oynamaya başlıdı əvvəlcə. "Messi" adını qazandı bu zaman. Sonra bu təcrübəsini qoysu öz terror təşkilatının əsasına. 11 nəfərlik çoxlu futbol komandaları yaradaraq bu modelə döyüş meydanlarına atıldı. İŞİD yaraqları həmişə aynı hərbi, futbol taktikası üzrə iştirakçı hücumçu olurlar, arxasında yarımmüdafıçılar. Onları sıravi müdafıçılar müşayiət edir. Lap arkada qapıçı gəlir-sursat ehtiyatı onun ixtiyarındadır. Komanda kapitanı əlinde ratsiya bu oyunu kənar dan idarə edir.

**Bəzən bu yaraqlılar elə döyüş zamanı da futbol oynayırlar.** **Bilmək olmur indi-bu, qanlı futboldur, yoxsa siyasi avantüra?** **Qisası, Yaxın Şərqdə yeni xəlifə... ey, üzr isteyirəm futbolu çarğı yaranıb.** **Onu mağlub edib futbolu dinc məcraya qaytarmaq indi hamimizin vətəndaş borcudur.** **□ Həmid HERİSCİ**



# KİVDF

www.kivdf.gov.az

Ermənistan-Azərbaycan,  
Dağlıq Qarabağ münaqişəsi haqqında  
həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması,  
Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi

D ağılıq Qarabağ məsəlesi üçün daha bir qiymətli ay - may hər hansı pozitiv dəyişiklik göstirmədən tarixə qovuşdu. Keçən ayda Qarabağ mövzusuna aidiyəti olan yeganə simvolik hadisə ATƏT-in şəxsi nümayəndəsi Anjey Kasprškin ofisinin əməkdaşlarının sayının 7 nəfər artırılması ilə bağlı əldə edilən razılıq oldu.



Lakin bunu çətin ki, sülhəxəyir verəcək olay adlandırılmaq mümkün olsun. Çünkü işgalçi Ermənistənən əsas hədəfi məhz Azərbaycanın el-qolunu bağlayacaq və onu hərbi gücən istifadəye imkan verməyəcək vəziyyət yaratmaq, atəşkəse total nəzarət mexanizminin qurulmasına nail olmaqdır.

Bələ mexanizm isə şəksiz ki, Ermənistən özünü də rahat və cəzasız hiss eleməsi üçün çox vacibdir. Ayndır ki, cəzasızlığına güvənən Ermənistən da status-kvonun dəyişməsinə xoşluqla razi olmayıcaq, öz abstrakt şərtlərdə israrlı olmaqdə davam edəcək.

\*\*\*\*\*

Bu arada yaxın 10 gün ərzində ATƏT-in Minsk Qrupu həmsədrlerinin bölgəyə səfər edəcəkləri məlum olub. Həmsədrler öncə İrəvana, oradan isə Xankendinə səfər edəcəklər. Bu haqda İrəvanda Ermənistən xərici işlər naziri Edvard Nalbəndyan və ATƏT-in baş katibi Lambert Zanyerin görüşündən sonra keçirilən birgə mətbuat konfransında bildirilib. E.Nalbəndyan deyib ki, həmsədrlerin budefəki səfəri zamanı Azərbaycan və Ermənistən prezidentlərinin görüşü barədə təkli olarsa, xərici işlər nazirləri, ardınca isə prezidentlər səviyyəsində görüşlərin mümkünlüyü müzakirə oluna bilər", - deyə XİN sözçüsü qeyd edib.

\*\*\*\*\*

Ancaq bütün bunlar ilk növbədə həmsədrlerin effektli, beynəlxalq hüquqa əsaslanan fəaliyyəti sayesində mümkün ola bilər. Onların isə bu dəfə də bölgəyə hansısa yeni ideya ilə gəlməyəcəklər kifayət qədər aydın - hərcənd vəsiyətələr mövcud status-kvonun dəyişməli olduğunu mütəmadi bəyan edirlər. Di gel, bu kimi bəyanatlar vəziyyəti yaxşıya dəyişmək üçün yetərlidir. İrəvan belə tövsiyələri illərdir vəcine belə alır. Səbəb qaranlıq deyil.

Təbii ki, vəsiyətələr Bakıya da gələcəklər. Lakin bu, iyunun 19-na təsədüf edəcək. Bu barədə XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib (APA). Onun sözlərinə görə, Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, münaqişənin substantiv danışçılar yolu ilə davam etdirilməsinə hazırlıdır.

"Ermənistən xərici işlər naziri E.Nalbəndyanın ATƏT baş katibi ilə keçirdiyi mətbuat konfransında səsləndirdiyi cəfəng fikirləri bir daha onu göstərir ki, Ermənistən siyasəti işğala əsaslanan status-kvonun davam etdirilməsidir. Er-

# Qarabağ



## Rusiya Qarabağda nə istəyir: müharibə, sülh, yoxsa nisbi sakitlik?

Kremlin konfliktlə bağlı astagəlliyi həm də onun maraqları əleyhinə işləyir; status-kvonun dəyişməz qalması həmişə sakitlik demək deyil; **ekspert:** "Regionun təhlükəsizliyinə ən böyük təhdid Qarabağ münaqişəsidir..."

\*\*\*\*\*

nin zenit-raket kompleksinin məhvini görə onların məhz Azərbaycanı - öz qanuni ərazi-sində işgalçıyla qarşı hərbi xarakterli tədbir görən bir ölkəni suçlu bilməsi təcavüzkarə bir az da qol-qanad verdi.

Beynəlxalq hüquqa həqərət olan belə yanaşmalar əlbəttə ki, Azərbaycanı qane edə bilməz. Ən başlıcası, işgalçının bu cür gizli-açıq himayəsi ədalətli sülhü əlçatmaz, yeni və dənə böyük hərbi qarşılurma-nı isə qaçılmaz edir, dəha da yaxınlaşdırır. Təhlilicilər də belə bir təhlükə barədə xəbərdarlıq etməkdəirlər.

\*\*\*\*\*

"Dağlıq Qarabağa bağlı hazırlı vəziyyət Azərbaycanı qane edə bilməz, çünki vaxt uzanır, problem isə həllini tapmir". Bu sözləri axar.az-a açıqlamasında politoloq Arzu Nəşiyev deyib. Ekspert Qarabağ konflikti ətrafinda status-kvonun saxlanılmasının təhlükəli olduğunu bildirib.

\*\*\*\*\*

"ATƏT-in baş katibi Ermənistənə rəsmi səfər edib və bu ölkənin xərici işlər naziri Edvard Nalbəndyanla görüşüb. Bildirilib ki, Minsk Qrupu həmsədrleri Ermənistənə, Azərbaycana və işgal altında Dağlıq Qarabağa səfər edəcək, bu istiqamətdə müvafiq danışçılar aparacaqlar. Azərbaycan və Ermənistən prezidentlərinin görüşü barədə müyyən təkliflərin irəli sürüleceyi də müzakirə olunub. Düşünürəm ki, status-kvonun bu cür saxlanılması Sərkışyan re-

jiminin hakimiyətdə qalması və problemin müsbət istiqamətdə həllinin əngəllənməsi deməkdir. Bu isə qarşida lokal hərbi toqquşmalara gətirib çıxara bilər. Belə vəziyyət Azərbaycanı qane edə bilməz, cünki vaxt uzanır, problem isə həllini tapmir", - deyə ekspert qeyd edib.

Politoloqun sözlərinə görə, böyük layihələrin həyata keçməsi baxımından Avropa da Cənubi Qafqazda təhlükəsizliyin təmin edilməsində maraqlı olmalıdır: "Bu gün əsas məsələ Qarabağ probleminin həlli-dir. Regionun təhlükəsizliyinə ən böyük təhdid münaqişənin həll edilməməsidir. Buna görə də müvafiq addımlar atılmalıdır, xərici işlər nazirləri səviyyəsinde görüşlər keçirilməlidir. Əgər növbəti görüşlərdə hər hansı bir konsensus əldə olunsa, artıq dövlət başçılarının da görüşü mümkün olacaq. Konkret məsələlərin həlli üçün bu addımlar labüddür. Rusiya xərici işlər nazirinin müavini Qriqori Karasının son bəyanatında Azərbaycan və Rusiya prezidentlərinin görüşünün mümkünlüyü vurgulanıb. Əsas achar ölkə Rusiyadır və Moskvadan üzərinə böyük məsuliyyət düşür. Gözləntilər özünü doğrudarsa, bu, regionda münaqişənin həllində atılacaq addim kim dəyərləndirilə bilər".

\*\*\*\*\*

Rusiya isə təessüflər olsun ki, ixtilaf həllinə real töhfə verməyə hələ ki tələsmir. Moskvadan patronajlığı altına

ara-sıra təşkil edilən görüşlər də belə görünür, dənisiq göruntüsü yaratmağa xidmət edir. Belə görüşlərdən növbəti birisi yənə məhz Moskvada, bude MDB-nin Müdafiə Nazirləri Şurasının iclası çərçivəsində baş tutub. Rusiya, Azərbaycan və Ermənistən müdafiə nazirləri bir araya gəliblər. Bəs müdafiə nazirlərinin teması nəyisə dəyişə bilərmi, Kremlin hansısa başqa hədəfi varmı?

"Moskva öz hərbi siyasi mövcudluğunu və planlarını Dağlıq Qarabağ münaqişəsi ilə uzalaşdırmağa çalışır". Bunu Rusyanın təşəbbüsü ilə müdafiə nazirlərinin Moskva-da baş tutmuş görüşünü adıçkilən sayıta şərh edən politoloq İlqar Vəlizadə deyib. Ekspert bildirib ki, Rusiya konflikti öz hərbi-siyasi maraqları baxımından neytrallaşdırmağa çalışır.

"Görüş Rusiya tərefinin təşəbbüsü ilə keçirilsə də, açıq-aydın görünür ki, Moskva öz hərbi siyasi mövcudluğunu və gələcək planlarını Dağlıq Qarabağ münaqişəsi ilə uzalaşdırmağa çalışır. Son vaxtlar Ermənistanda Gümrü bazası ətrafinda kifayət qədər təsirli və aktiv proseslər gedir. Çox güman ki, bu bazanın regional əhəmiyyətli baza səviyyəsinə çatdırılması üzərində işlər aparılır. Bununla yanaşı, Rusiya ilə Azərbaycan arasında hərbi-texniki, hərbi-siyasi əməkdaşlıq mövcuddur və bu, birbaşa Rusyanın regionda apardığı proseslərlə uzaşır.

\*\*\*\*\*

Görüşlər öz yerində, ancaq əsas məsələ problemin həllində belə görüşlərin nə dərəcədə effektli olmasıdır. Əgər bu kimi temaslar Azərbaycan xalqının başı altına yastıq qoymağla, status-kvonun saxlamaga hesablanıbsa, onlara qatılmağa dəyər.

\*\*\*\*\*

Belə görünür ki, Moskvanı da Qarabağda sülhdən, müharibədən dənə çox, indilikdə nisbi sakitlik maraqlanır. Lakin status-kvonun dəyişməz qalması heç də həmişə sakitlik anlamına gəlmir. Ətən ilin aprelindəki 4 günlük müharibə buna bariz səbutdur.



## Polisin ölümünə səbəb qəzani Kəbirə Məmmədovanın qardaşı oğlu törədib

**Ekspert:** "Qəzanın baş verməsinə əsas səbəbkar "Porsche"nin sürücüsüdür; burada hər iki sürücünün günahı bərabər tutula bilməz"

•• İkədə bir ay ərzində 3-cü dəfə "Porsche qəzası" bas verdi. Qəzanın qurbanı isə bu dəfə polis əməkdaşı oldu. Hadisə mayın 30-da paytaxtın Səbəylə rayonu, Bayıl qəsəbəsində, "SOCAR" yanacaqdoldurma məntəqəsində qeydə alınıb.

Səbəylə Rayon Polis İdarəsinə məxsus "Fiat Doblo" markalı avtomobil "Porsche" markalı maşınla toqquşub. Nəticədə isə bir polis əməkdaşı dünyasını dəyişib.

Səbəylə Rayon Polis İdarəsi Post Patrul Xidməti Böülüyüne məxsus olan "Fiat Doblo"ya arxadan yüksək sürətlə çırplılan 10 VV 155 dövlət qeydiyyat nişanlı "Porsche Cayenne"i Suraxanı sakını, 1974-cü il təvəllüdü Məmmədov Rövşən Aydın oğlunun idarə etdiyi məlum olub. Məsələ ilə bağlı DİN-in metbuat xidmətinin məlumatında qeyd olunur: "Mayın 30-da saat 10 radələrində Səbəylə rayonu Ə.Yaqubov küçəsində Bakı şəhər sakını Rövşən Məmmədov idarə etdiyi "Porsche" markalı avtomobili qarşıda yanacaqdoldurma məntəqəsine dönmək istəyən Səbəylə Rayon Polis İdarəsinin Post Patrul Xidməti Böülüyündən əməkdaşı, polis kiçik serjantı Emil Zeynallının xidmet zamanı idarə etdiyi "Fiat-Dobla" markalı avtomobile vurub. Nəticədə E.Zeynalli hadisə yerində ölüb, R.Məmmədov isə xəstəxanaya yerləşdirilib".

Hadisə baş verdikdən sonra sosial şəbəkələrdə qəza anınlı videogörüntüləri yayıldı. Yayılan görüntülərdən belə aydın olur ki, Polis Patrul Xidmətinin avtomobili getdiyi yerde anidən qoşa xətti tapdalayaraq geriye dönmək istəyib. Arxadan qoşa xətti tapdalayıb, əks zolağa çıxaraq yüksək sürətlə gələn "Porsche" markalı avtomobilin sürücüsü isə dönmək istəyən polis avtomobilini vurub. Polis avtomobili dönen zaman "Porsche" son anda qəzadan yayınmağa cəhd etsə də, buna müvəffəq ola bilməyib.

Hüquqşunas Ərşad Hüseynov "Yeni Müsavat" a bildirdi ki, görüntündən aydın olan budur ki, hər iki tərəf yol hərəkəti qaydalarını pozub: "İstintaq araşdıracaq ki, polis avtomobilinin sürücüsü və ya digər sürücü hərəket qaydalarını pozmasayı, nə baş verərdi. İstintaqın karşısındakı duran əsas vəzifə kimin günahının nə dərəcədə olduğunu aydınlaşdırmaqdır. Çox güman ki, hər iki sürücüyə ittihəm veriləcək. Qətiyyən ola bilməz ki, "Porsche"nın sürücüsüne cəza verilməsin. Çünkü qəzənin baş vermesinə əsas səbəbkar "Porsche"nın sürücüsüdür. Sürücü ikiqat ötmə edib və qoşa xətdən sol tərəfə çıxaraq kobud şəkil-də yol hərəkəti qaydalarını pozub. Ona görə da hər iki sürücü-nün təqsiri olsa da, bu, heç zaman berabər tutula biləməz".

Ekspertlər bildirirlər ki, əslində polis qoşa xətti tapdalayaraq geriye döne bilər. Ancaq bunun üçün o, qanuna müvafiq olan addimları atmalıdır. Belə ki, qanuna görə, polis əgər qoşa xətti xidməti zərurət varlığı üçün tapdalayırsa, o zaman xüsusi siqnaldan və işiqlənən istifadə etməlidir. Bu isə yalnız əməliyyat tapşırığı gələn zaman və polisin dərhal geri dönməyə məcbur olduğu vaxt baş verə bilər. Başqa hallarda isə polis də sürücü olduğu üçün qaydalarla əməl etməlidir. Əger xidməti zərurətdən geriye dönməyibse, hər bir halda (işığı yandırıb, siqnaldan istifadə etsə də) polis məsuliyyətə cəlb olunmalıdır.

Hadisə ilə bağlı Səbəylə Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Yenicag.az saytının məlumatına görə, Bibiheybət yoluñadakı faciəvi qəzənin səbəbkarlarından biri olan "Porsche" markalı avtomobilin sürücüsü Rövşən Aydın oğlu Məmmədov Azərbaycanda "Bina Kəbire" kimi tanınan məşhur iş xanımı Kəbire Məmmədovanın qardaşı oğludur.

1974-cü il təvəllüdü Rövşən Məmmədov hazırda xəstəxana şəraitində müalicə olunur. O, əvvəlcə Travmatologiya İnstitutuna yerləşdirilsə də, daha sonra özəl klinikallardan birlən köçürülüb.

Qeyd edək ki, Rövşən Məmmədov ötən il ağır faciə yaşayıb. Belə ki, onun məktəbi yenice bitirən 17 yaşlı oğlu rəhmətə gedib.

□ Əli RAIS

2000-ci ilin sonlarında Rusiya prezidenti Vladimir Putinin Azərbaycana səfəri zamanı planlaşdırılan uğursuz sui-qəsd planı haqqda məlumatlar yenidən metbuatın gündəməne qayıdır. Həmin səfər zamanı qonşu dövlətin prezidentinine sui-qəsdin planlanması haqqda Rusyanın "5-ci kanal"ında yayımlanan Andrey Karaułovun müellifi olduğu "Həqiqət am" verilişində yer ayrılib.

İller önce yayımlanan programda verilişin aparıcısı İndiye qədər Kremlin sahibinə rəsmi olaraq 6 dəfə sui-qəsdin təşkil olunduğu söyləyib. Sui-qəsd yerlərindən biri kimi Bakı göstərilib. Verilişin Putine qarşı Bakı sui-qəsdi barədə hissəsində Heydər Əliyevin Rusiya metbuatına verdiyi açıqlama da yer alıb. 2002-ci ildə alınan müsahibədə H.Əliyev Putine sui-qəsde qarşı lazımı tədbirlərin görüldüyünü bildirib. Həmin müsahibədən aydın olur ki, sui-qəsd planı 2000-ci ilin sonlarında Putinin Bakıya səfəri zamanı planlanıbmış.

Həmin müsahibədən sitat: "Biz istəmirdik özümüzü reklam edək, ona görə də danışmirdik. Onsuz da FSB bilirdi. Putinin Bakıya uçusundan əvvəl onlar bildirdilər ki, biz tədbirlər görürük. Bizim nazir dedi ki, terrorun heyata keçirilməsinin qarşısını almaq üçün hansı işlər görülüb".

### Qəddafinin qətli - versiyalar boldur, real kadrları isə dünyə görüb

Bu mövzu isə bizi zaman-zaman sui-qəsde məruz qalan siyasetçilərə bağlı dosyeni yada salmağa vadar etdi. Tarixin qanlı səhifələrindən dəha çox Liviyanın devrilmiş lideri Müəmmar Qəddafinin başı çıxır. 2011-ci il oktyabrın 20-də öldürülmesi kadrları hələ də arxivlərdədir. Qəddafinin ölümü ilə bağlı versiyalar arasında en maraqlı onun boğularaq qətle yetirilməsi ilə bağlıdır. Məlumatla görə, Qəddafi üsyancıların Sirt şəhərinə hücumu zamanı hər iki ayağından və başından yaralansa da qaçmağa çalışmış.

O, hətta sürünərk Sirt şəhərinin qərbində yerləşən kanalizasiya borularınadək gəlib çıxbı və orada gizlənib. M.Qəddafi gizləndiyi yerdə çıxarıldıqdan sonra üsyancılar onu necə öldürəcəkləri ilə bağlı xeyli mübahisə ediblər. Bəziləri onu işgəncə ilə öldürməyin tərəfdarı olsalar da, digərləri Qəddafinin sağ saxlanılması istəyiblər. "Youtube" video portalında hətta Qəddafinin son anlarının videogörüntüsü də özəksini təpib.

Videocarxda M.Qəddafi üzünü liviyallara tutaraq müräciət edir: "Övladlarım, siz məni öldürsünüz? Siz günah işlədirsiniz. Bu, mənəm, Qəddafi, sizin lideriniz". Ancaq verilən məlumatda bildirilir ki, üsyancılar Qəddafinin çağırışlarına məhel qoymayaq onu boğaraq qətlə yetiriblər.

Keçmiş Ruminiya diktatoru Nokolay Çauşeski də hakimiyətdən qıymət yolu ilə devrildikdən sonra həyat yoldaşı ilə birlikdə üsyancılar tərəfindən gülələnib. Çauşeskilər Buxa-

restdəki hərbi qəbiristanlıqda dəfn olunublar.

### Hitlerin həyatını 7 dəqiqə xilas edib

Adolf Hitlere sui-qəsd 1939-cu ilin noyabrında təşkil edilib. Sui-qəsd Hitlerin Münhəndə Pive qiyamının ildönümü münasibəti ilə edəcəyi çıxış zamanı planlaşdırılıb. Hükümu faşist eleyhdarı olan alman İohan Georg Elzer həyata keçirib. Belə ki, onun hazırladığı saatlı bomba führerin çıxış edəcəyi

Gito president Ceyms Qarfieldi güllələyib. Prezident bir neçə ay sonra, bu güllələnmənin neticəsi olaraq qan zəhərlənməsindən dünyasını dəyişib.

1911-ci ilin 6 sentyabrında Çikaqoda Panamerikan Sergisi açılış zamanı prezident Uilyam MakKinli ciddi yaralanıb. Onun qatili də 28 yaşlı anarxist Leon Spolqots olub. 1912-ci ilin 14 oktyabrında, Viskonsin ştatındaki sekiön-cesi mitinqdə Teodor Ruzvelte

maq imkanına malik olmalarına baxmayaraq, bunu etməyiblər. Bundan əlavə, 2007-ci ilde Qvatalmalada "pbsuccess" əməliyyatını keçirən və "Uotorgrey skandalı"nın iştirakçılarından olan MKL-nin keçmiş agenti Hovard Hantın kitabı çıxır. Kitabda Hant MKL-nin Kennedinin qətlində əli olduğunu deyirdi. Sonradan Hantın oğlu "Rolling Stones" jurnalına müsahibəsində bu məlumatları təsdiq ləmişdi. Onun sözlərinə görə,

# Sui-qəsde məruz qalan dövlət rəhbərləri


Anası namaz üstdə olan liderlər; Hitleri 7 dəqiqə tələsməsi xilas edib; Bill Klinton'a qarşı 30 sui-qəsd hazırlanıb...



Müəmmar Qəddafi



Adolf Hitler



Bill Clinton

tribunada quraşdırıldıqdan sonra partlayır. Neticədə 8 nəfər ölü, 60-dan çox şəxs yaralanır. Hitler sui-qəsddən canını qurtarmağı bacarır. Berlinə təcili dönməli olan alman lider bombanın partlamasına 7 dəqiqə qalmış çıxış etdiyi tribunanı tərk edir. Almaniya xüsusi xidmət orqanları Hitleri qarşı 50 sui-qəsдин təşkil edildiyini bildirirlər.

### Amerika prezyentləri - dalbadal sui-qəsdin qurbanları...

Tarixdə qisa gəzismə zamanı aydın oldu ki, prezidentləri en çox sui-qəsde qurbanı olan ölkə Amerikadir. Amerikanın sui-qəsde məruz qalan ilk prezidenti Endryu Cekson olub. 1835-ci ilin 30 yanvarında Kapitoliya binasında 35 yaşında bir rəngsaz ona yaxınlaşıb, dalbadal iki dəfə silahlı atəş açımaq istəyib. Cinayətkar dərhal yaxalanıb və daha sonra etiraf edib ki, prezidenti məhz işsiz qaldığı üçün öldürmek istəyib. Prezident özü isə iddia edib ki, bu adəmi ona siyasi düşmənləri yollayıblar.

1865-ci ilin 14 aprelində isə Vaşinqtondakı bir teatrda Abraham Linkoln ölüməcək yaralanıb və növbəti gün dünyasını dəyişib. Onunla yanaşı əyleşmiş ABŞ-in dövlət katibi Uilyam Syuard da yaralanıb, amma sağlam qalıb. Qatil isə konfederasiyanın tərəfdarı olan aktyorlardan biri olub.

1881-ci ilin 2 iyulunda Vaşinqton vağzalında əsəb gerçinliyindən əziyyət çekən Carl

qarşı sui-qəsd olub. Sinəsindən ciddi yara almasına baxmayaraq prezident çıxışını bitirmədən kürsüdən düşməyib. Və yalnız çıxışından sonra həkimə müraciət edib.

15 fevral 1933-cü ilde, seçkilərdəki qalibiyətindən dərhal sonra Franklin Delano Ruzvelti qarşı da sui-qəsd gerçəkləşib. Florida statında ona Cüzeppə Zanqarra adlı anarxist hücum edib. Yaxınlıqda dayanın qadın atəş açılan zaman qatilin əlinində tutmağa çalışıb. Zanqarra Ruzvelti öldürməyi bacarmasa da, Çikaqonun məri Entoni Čermaki ölüməcək yaralamağa nail olub.

1950-ci ilin 1 noyabrında prezident Harri Trumanə Pensilvaniyada yerləşən iqamətgahında sui-qəsd cəhdli edilib. Ona düz iki nəfər qatil millətçi hücum edib. Prezidentin mühafizə xidməti ilə 2 hücumçu arasındakı atışma 3 dəqiqə boyunca davam edib ki, nəticədə mühafizəçilər və hücumcuların biri öldürülüb. Digər millətçi hücum isə həbs edilib.

1963-cü ilin 22 noyabrında Dallasda prezident Con Kennedy öldürülb. 1995-ci ilde Milli Təhlükəsizlik Agentliyinin və Amerika ordusunun keçmiş keşfiyyatçısı Con Nyuman Li Harvi Osvaldin şəxsi işinin Kennedinin öldürüləməsinə qədər və sonra dəfələrlə dəyişdirildiyini göstərən şahid ifadələrini dərc etdi. Nyumanın məlumatına görə, Amerika xüsusi xidmət orqanları, prezidenti qəsdə bağlı məlumatlandır-

guya ölüm ayağında ikən Hant, qətlə əli olanlar arasında sonalar Kennedini evəzələyən prezident Lindon Consonun, Kubadakı MKL-nin əməliyyatlar üzrə rəhbəri Devid Etli Filipsin, MKT agentləri Kord Meyer, Uilyam Harvi, David Sançes Moralessin, Hantın Uotorgrey 2 qalmaqlı" üzrə iş ortağı Frenk Surcis və naməlum fransız snayperinin adlarını çəkib.


Bill Klinton'a qarşı 30 sui-qəsd hazırlanıb və nəticədə 95 nəfər həbs edilib. Yaxalanın cinayətkarlarının hamısı psixi cəhətdən xəstə şəxslər olublar. Sui-qəsdlərin hamısı 1993-1995-ci illər arasında olub.

Barak Obama da sui-qəsd cəhdindən sığortalanmayıb. Sui-qəsd Denverdə Demokratlar Partiyasının seckiqəbağı qurultayında reallaşdırılmalı idi. Federal Tehqiqatlar Bürosu son anda cinayətkarları əle keçirməyi bacarır. Afroamerikalının ölkə prezidenti olmasına isə təməyən sui-qəsdlərin üzərindən 3 təpança götürülüb. Ələ keçirilənlərin adları Deniel Kovart və Pol Şlesselman olub.

Amerikanın də bir mərhum prezidenti Con Kennedy 1963-cü ilde sui-qəsd nəticəsində öldürülb. Rəsmi mənbələrə görə, onu keçmiş dəniz piyadası olan Li Xarvi Osvald öldürüb. Osvald sui-qəsddən bir neçə gün sonra qətlə yetirilib. İndiye qədər Kennedye sui-qəsдин əsas sifarişçi tapılıyib.

□ Sevinc TELMANQIZI

**A**rtıq bir neçə gündür ki, İslam dünyası Ramazan günlərini yaşayır. Əksəriyyət müsləmanlar bu günlərdə oruc tutur, dualar edir. Hətta dirlə məşğıl olmayanlar belə Ramazan boyunca oruc tutmağa, şərtlərə əməl etməyə çalışır.



Maraqlıdır, bəs siyasetçilərden kimlər oruc tutur?

**Deputat Fazıl Mustafa** uzun illərdür ki, davamlı olaraq oruc tutan siyasetçilərdən biridir.

**Zahid Oruc** isə bu il də oruc tutmayan siyasətlərin siyahısına daxildir. "Yeni Müsavat" a danışan deputat oruc tutmamasının səbəbini bu cür açıqladı:

"Oruc tutmuram. Doğrusu, bu məsələlər üzərindən insanın öz seçimini etməsini, o ilahi duyunu öz içerisinde yaşama-

sını, qəlbən bunu həyata keçirdəməsinin tərəfində olanlardanam. Orucluq tekce ayın deyil, özünü ac saxlamaqla kasiblərin durumunu hiss etməklə gərek dinə gələsən. Orucluq qulaqdan və gözden başlayıb fiziki və mənəvi temizliyi hədəf edir və bu anlamda hər il cəmiyyətdə oruc tutanların hesabına edalet, mürvət, iman, inam hissi, qarşılıqlı anlaşılma və sairə artmalıdır. Mən həmişə orucluğa bu cür fəlsəfə ilə yanaşmışam.

birimizə pay düşsün".

**Ümid Partiyasının sədri İqbal Ağazadə** də oruc tutmadığını bildirdi: "Bu döndəm dərman qəbul etmək məcburiyyətində müşahidə edərsiniz ki, ilədən-ile oruc tutan insanların sayı artır. Bunu çox müsbət hal kimi qiymətləndirirəm. Hələ nezərealsaq ki, müasir dünyada mənəvi dəyərlər nə qədər degradasiyaya uğrayıb və bunun nəticəsində qəddarlıq, zalimlik artıb, o zaman Azərbaycanda milli-mənəvi, dini dəyərlərə insanların bu dönənə çox müsbətdir. Fürsət-

zi icra etməyə çalışırıq. Nəinki mən, AĞ Partiya rəhbərliyinin böyük əksəriyyəti oruc tutur.

Ümumiyətə, fikir versəniz siz də müşahidə edərsiniz ki, ilədən-ile oruc tutan insanların sayı artır. Bunu çox müsbət hal kimi qiymətləndirirəm. Hələ nezərealsaq ki, müasir dünyada mənəvi dəyərlər nə qədər degradasiyaya uğrayıb və bunun nəticəsində qəddarlıq, zalimlik artıb, o zaman Azərbaycanda milli-mənəvi, dini dəyərlərə insanların bu dönənə çox müsbətdir. Fürsət-

dən istifadə edib bu müqəddəs ayda Allahın əmrini icra edərək oruc tutmuş bütün müsləman bacı-qardaşlarımızın ibadətlərinin, dualarının və oruclarının qəbulunu diləyirəm".

**ADP sədri Sərdar Cəlaloğlu** da oruc tutduğunu qeyd etdi: "Bəli, Allahın əmrini yerine yetirib, oruc tutmuşam. Artıq 2-3 ildir ki, ardıcıl olaraq oruc tuturred. İlk günlərdə həlsizlik, baş ağrıları olsa da, bunlar boş şeylərdir, orucuma davam edirəm".

□ Xalidə GƏRAY

# Tanınmış simallardan kimlər oruc tutur?

Bəzi siyasetçilər səhhəti səbəbindən Ramazanın gözəlliyini yaşaya bilmirlər

# Restoranlarda iftar qiymətləri - 10 manatdan başlayır...

**Kənan Rövşənoğlu:** "Bahalı süfrələr bəyənilən deyil, israf olması halında məkruh sayıla bilər..."

**A**rtıq Ramazan ayının 6-ci gününü yaşayırıq. Oruc tutanlar arasında iftarları evdə açanlar da olur, dost-təmşələr ilə birgə müxtəlif restoran və kafelər üz tutanlar da.

Qəzetimizin ötən saylarının birində 4 nəfərlik bir ailənin imsak və iftar süfrəsinin neçəyə başa gələcəyini hesablaşmışdıq. Xatırladaq ki, iqtisadçı ekspert Natiq Cəfərli 4 nəfərlik bir ailənin imsak və iftar süfrəsinin güne 25-30 manatlıq bir bündə yaradacağını, bunun da ay ərzində min manata yaxın bir məbləğ edəcəyini demişdi. Maraqlıdır, bəs restoran və hotellərdə iftar süfrələri neçəyə başa gələcək?

Aparadığımız araşdırma-dan məlum oldu ki, evdə imsak və iftar süfrəsi 4 nəfərlik bir ailə üçün 25-30 manata başa gəlir, kafe və restoranlar-dan bərəqəm bir nəfər üçün nə-zərdə tutulur. Bəzi restoran-larda iftar üçün xüsusi aksiyalar həyata keçirilir. Belə ki, 1 nəfərlik iftar menyusu 20 manata olan restorana qabaqca-dan zəng edib rezervasiya edənlərdən 1 ay əvvəzində 25 günün ödənişini alırlar. 5 güñün iftar süfrəsi isə onlara pul-suz təqdim edilir. Qiymətlərə gəlince isə iftar süfrəsi menyudan asılı olaraq adambaşına 8-25 manat arasında dəyişir-



di. Məsələn, "28-Mall" ticarət mərkəzində yerləşən "Kolorit" restoranının iftar menyusuna 14 növ yemek, 5 növ su, 3 növ meyvə və 6 növ çərəz aiddir. Iftar menyusu adambaşına 18 manat təşkil edir. Türk metbəxinin təmsilçisi bu il də iftar menyusu tərtib edib. Qiymətlər 11.50 - 13.50 manat arasında dəyişir.

"Anadolu" restoranı bu Ramazan ayı öncəki illərdəki kimi müştərilərinə iftar menyusunu təklif edir. Restoran müştərilərə iftar yeməklərini çatdırılma ilə təklif edir. Ramazan ayında salat, şorba, isti yemek, xurma, çörək və suyun daxil olduğu iftar menyusunun qiyməti 12, iftar isə 18 manatdır.

Qeyd edək ki, 7 yaşı qədər uşaqlar üçün yeməklər pulsuz, 7-12 yaşı arası uşaqlar üçünsə yemekler 50 faiz endirimlə təklif edilir. İmsak menyusunda yağı, pendir, bal, zeytin, pomidor-yumurta təklif edilir. "Papa Johns"da isə Ramazan ayı ərzində saat 19:30-dan 21:30-a qədər istənilən mini-pizza, tərəvəz salatı və içki 5 manata təklif edilir. Ötən illərə nisbətən bu il iftar menyularında artım müşahidə edilir. Hotel restoranlarında qiymət daha da bahadır. Hotellərdə iftar menyuları 30-60 manat arasında dəyi-



şir. Restoranlardan aldığımız məlumatə görə ele vaxt olur ki, iftar açmaq üçün restorana gələn şəxslər iftar menyusundan imtina edir və süfrəyə nələrin düzülcəyinə özü qərar verir. Bu zaman təbii ki, qiymətlər də dəyişir. Tutaq ki, əger mərci şorbası iftar menyusunda yox, ayrıca digər yeməklərlə istənilirsə, o zaman şorbanın qiyməti iftar menyusundakı kimi olmur. Adı günlərdəki qiymətə təklif edilir.

Beləliklə, restoran və kafelərdə iftar açmaq üçün 1 nəfərlik menyunun ortalama qiymətini 10 manata olan menyu ilə bir güne 40 manata, bir aya isə 1200 manata başa gələcək. Hələ biz ən az qiymətə olan iftar menyusunu hesabladığımızda.



məkdir. Beləcə, 4 nəfərlik bir ailə iftarı evdə yox, hansısa restoranda açmaq istəsə, o buna ortalama qiymətlə, yəni bir nəfərlik 10 manata olan menyu ilə bir güne 40 manata, bir aya isə 1200 manata başa gələcək. Hələ biz ən az qiymətə olan iftar menyusunu hesabladığımızda.

**Maraqlıdır, təmtəraqlı res-toranlarda, bahalı iftar süfrə-**

**ri ilə iftarı açmaq günah hesab olunurmۇ?**

**Dini ekspert Kənan Rövşənoğlu** deyib ki, restoranlarda bahalı yeməklər yeməkdənse, yaxşı olar ki, o pulla yoxsul şəxslərə yardım etsinlər: "Əlbətte, yaxşı olar ki, ehtiyacı insanlara da yardım etsinlər. İslam dini israfə qarşıdır, israfı təngid edir. Amma bu mövzuda açıq qadağə və ya ölçü yoxdur ki, iftar neçə manat ola bilər ya olmaz. Dində, sadəcə olaraq, yardımlaşmaq və israf etmək kimi qaydalar var. Oruc və iftar sosial tərəfi olan bir ibadətdir. Yəni ac qalan insanların halından xəbərdar olur. Bir növ bərabərlik yaranır. Bahalı süfrələr bəyənilən deyil, israf olması halında məkruh hesab oluna bilər. Bu da daha çox müsləmanların özlərinin əməl edəcəyi bir haldır. Bunu ictimai qınaqla etmək olmaz".

□ **Günel MANAFLİ**

□ **Fotolar müəllifindir**

# Azərbaycanda dəhşət - zorakılığa məruz qalan 5 yaşlı qız QıçS-ə yoluxdurulub



**Bir** neçə gün əvvəl Bakıda polis tərəfindən çılpaq və zorakılıq əlamətləri ilə tapılan 5 yaşlı Nərgiz (ad şərtidir) ilə bağlı dəhşətli faktlar üzə çıxıb.

Criminal.az xəbər verir ki, 5 yaşlı Nərgiz cinsi zorakılığa məruz qalmışlığı yanaşı, onda QıçS aşkarlanıb. Zərərəkmiş uşaq özü də anası tərəfindən kışılınca zorla münasibətə vadar edildiyini deyib.

Faktla bağlı Binəqədi Rayon Polis İdaresinin 4-cü po-

**İzrail ənənəsi əsasında özəl tibbi sahədə 20 illik təcrübə! XƏSTƏLİKDƏN ƏZAB ÇƏKƏN İNSANLARA ƏSASƏN KİŞİLƏRƏ!**  
**DİQQƏT!!! AXIRINCI ŞANS!!!**

Azərbaycanda və yaxud xaricdə diaqnozun təsdiqi və tam müalicəsi mümkün olmayıbsa, **doktor VAİZ SƏMƏDOV**, şəxsi tibbi metodikası ilə Sizin uğurlu və daha qarantili olaraq aşağıdakı xəsteliklərinizi keyfiyyətli müayinə və müalicə edə bilər.

- \* Diaqnozu bilinməyən ağır hallar;
- \* Xərçəngə şübhəli olan prostat düyünlü adenomasi. Prostatitlər; Qiperetrofiya və ya Atrofiya
- \* Cinsi zəiflikdən tam impotensiyadək, marağın və aktların azalması;
- \* Vaxtından tez toxum ifrazatı (səbəbdən asılı olmayaraq)
- \* Toy gecəsinin uğursuzluqları (kişi tibbi problemlər)
- \* Sidikdə və ya spermada qan;
- \* Spermənin azalması və itmesi;
- \* Kişi cinsi orqanının birdən əyilməsi və balacalması;
- \* Oğlan uşaqlarında cinsi orqanların (penisin və xayaların) inkişafından qalması;
- \* Hormonal və infeksiyon səbəbli sonsuzluq (kişi və qadılarda);
- \* Tala-tala və hərtərəfli saçların tökülməsi;
- \* Gecə-gündüz uşaq və böyüklerdə sidik aktların pozulmaları; Enurez
- \* 50 yaşdan sonra oynaqlarda və onurğada baş verən qeyri travmatik ağrılar və herəkət çətinlikləri;
- \* Psixo-nevroloji gərginlik, yuxusuzluq, qorxu, yaddaşın azalması və digər qəribə olan şikayətlər.
- \* Zöhrəvi xəstiliklərdən sonra qalıqlar və ağırlaşmalar.

D-r V. Səmədovun əsas tibbi prinsipi - keyfiyyətli və təkrarsız müalicə aparmaq üçün xəstəliyin əsl və bütün səbəblərini aşkar etmək zəruridir.

Qəbulu yazılmak və ünvanı öyrənmək üçün saat 11-dən 23-ə dək, (050) 213-88-05 nömrəsinə, d-r Vaiz Səmədova zəng etmək olar. Qəbul növbə ilə hər gün saat 12-dən sonra başlayır.

lis bölməsində araştırma aparılır. Xatırladaq ki, Nərgizin valideynlərinin axtarışı ilə bağlı ilk olaraq "Azərbaycan Uşaqları İctimai Birliyi"nin sedri Kəmalə Ağazadə sosial şəbəkələrdə elan etmişdi.

O, balaca qızın fotosunu paylaşaraq bildirmişdi: "Bu

## Bakıda qonşular arasında dava bıçaqlaşma ilə bitdi

**P**aytaxtda qonşular arasında dava olub. "Report" xəbər verir ki, hadisə Yasamal rayonunda qeydə alınıb. Belə ki, 40 yaşlı Səfərov İsrail Elbrus oğlu ilə qonşusu arasında yaramış mübahisə sonradan əlbəyaxa davaya çevrilib. Dava zamanı İ.Səfərov bıçaq xəsərəti alıb.

O, xəstəxanaya yerləşdirilib. Fakt Yasamal Rayon Polis İdaresinə araşdırılır.

## Moskva-Bakı qatarı cilingəri vuraraq öldürüb

**M**oskva-Bakı qatarı qəza törədib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumatla görə, mayın 30-da saat 2 radələrində Siyəzən rayonu Gilgilçay domir yolu stansiyası ərazisində Moskva-Bakı sərnişin qatarı Bilecəri lokomotiv depo-sunda cilingər işləyən Samir Eyvazovu vurub.

Xəstəxanaya yerləşdirilen S. Eyvazov orada ölüb.

## Bakıda fəhləni elektrik cərəyanı vurdu

**B**akıda fəhlə elektrik cərəyanı vurması nəticəsində ölüb. "Report"un xəberinə görə, hadisə paytaxtın Sabunçu rayonu, Məhəmmədi qəsəbəsində qeydə alınıb.

Həmin qəsəbədə yanıtkılıldan birində fəhlə çalışıban Bakı şəhər sakini 1993-cü il təvəllüdü Vüsəl Əliyevi elektrik cərəyanı vurub. O, hadisə yerində dünyasını dəyişib.

## 3 dost yeyib-icib dalaşdı; biri xəstəxanalıq oldu

**B**akıda kafədə dava olub. "Report"un məlumatına görə, hadisə Sabunçu rayonunda qeydə alınıb. Belə ki, Sabunçu bazarsının yaxınlığında yerləşən kafelərdən birində üç dost yeyib-icidikdən sonra dava ediblər. Nəticədə onlardan biri - Quliyev Taleh Elşad oğlu müxtəlif bədən xəsərətləri alıb. O, xəstəxanaya yerləşdirilib.

Fakt hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.



## Azərbaycanda təhlükəli zərərverici yayla bilər

**D**övlət Fitosanitar Nəzarəti xüsusi təhlükəli zərərverici olan mərmər bağıcığı haqqında xəbərdarlıq yayıb. Novator.az-in məlumatına görə, xəbərdarlıqda bildirilir ki, mərmər bağıcığı (Halyomorpha halys Stal) müxtəlit meyvə, tərəvəz və bəzək bitkilərinə kütləvi zərər vurur. Bu hal MDB məkanında ilk dəfə 2015-ci ilin payız aylarında Soçi şəhərində müşahidə olunub. Az sonra zərərverici Gürcüstanın ərazisində findiq bağlarına, eləcə də digər konditorlarda bitkilərinə ciddi ziyan vurub.

2016-ci ilde həmin zərərvericinin Rusiyanın Qara dəniz sahilində meyve bağlarına ciddi zərər vurdugu, meyvələr yararsız hala salındığı müəyyən edilib. Mərmər bağıcığının Abxaziyanın Qulripşski və Suxumi rayonları ərazisində kütləvi çoxalması nəticəsində xurma, findiq, qoz, şəftali və naringi ağaclarına ciddi ziyan dəyişib.

Zərərlər növün əsas vətəni Cənub-Şərqi Asiya, Çin, Yaponiya, Tayvan və Vietnamdır. İlk dəfə 1996-ci ilde ABŞ-in bütün ərazilərində müşahidə olunduğu və məhsuldarlığı aşağı salındığı üçün xüsusi təhlükəli zərərverici elan olunub.

Fitosanitar Nəzarəti Xidməti adıçəkilən zərərvericinin Azərbaycan ərazisində də yayılma təhlükəsinin olduğunu bildirir, bənzər zərərverici müşahidə edildikdə xidmetin yerli qurumlarına müraciət etmək tövsiye olunur.

Mərmər bağıcığı polifaqdır, bir çox bitkilərlə, o cümlədən meyvə ağaclarından, alma, armud, ərik, şəftali, xurma, əncir, findiq və sitrus bitkilərinin bütün növləri, tənək, tərəvəz bitkilərindən pomidor, xişər və bibər, eləcə də bəzək və dekorativ bitkilərin bütün növləri ilə qidalanaraq ciddi zərər vurmaq qabiliyyətinə malikdir. Alma ve armud ağaclarında nekroz əmələ gətirir və meyvələri yararsız hala salır. Findiq və qoz ağaclarında meyvələrin inkişafı dövründə zərər vurmaqla məhsulun kəmiyyət və keyfiyyətə pişləşməsinə səbəb olur.

Mərmər bağıcığı yarımsərtqanadlılar (Hemiptera) dəstəsinin pentatomidlər (Pentatomidae) fəsiləsinə aiddir. Yaşı fərdlərin rəngi qəhvəyidir. Bel və baş nahiyyəsi spesifik məmərəbənzər naxışlarla örtülüdür. Bədənin aşağı hissəsi ağımtıl və ya aq qəhvəyi rəngdədir. Bədən quruluşu armudvari olmaqla, yüksək formada 12-17 millimetr təşkil edir.

Yetkin fərdləri aprelin əvvəllerində etibarən qışlama yerində çıxır və qidalanma üçün qida mənbəyi axtarır. Qiidalanma dövrü 1-2 həftə davam edir. Dişi fərd yarpaqların alt hissəsində 1,3-1,6 millimetr ölçüdə 20-30 ədəd aq kürə şeklinde yumurta qoyur. May-iyun, iyun-avqust, avqust-oktyabr aylarında inkişaf etməklə üç nəsl vermə qabiliyyətinə malikdir.

Xəbərdarlıqda bildirilir ki, zərərverici ile mübarizə zamanı kimyəvi üsullardan istifadə tövsiye edilir. Lyambda siqalotrin və bifentrin tərkibli insektisidlər zərərverici əleyhinə mübarizədə səmərəlidir. Karate Zeon (Lyambda siqalotrin) - 1 ton suya 1 litr (1 l/ha) əlavə olunur və mövsüm ərzində 2 dəfə tətbiq edilir, preparatın təsiri 14 gün davam edir. Talstar (bifentrin) insektisidindən 1 ton suya 1,2 litr (1,2 l/ha) əlavə edilir və vegetasiya dövründə 1 dəfə istifadə olunur. Bu preparatlar yaz mövsümündə daha səmərəlidir.

"Hər prosedur 80 manatdır, amma mən sənə 70 manata edəcəm. 2 həftədən bir təkrarlanmalıdır, ümumən 4 seans lazımdır. Üzün körpə doris kimi olacaq..." Yaş 35-i adlamış qadınların ən çox müraciət etdiyi şəxs heç şübhəsiz ki, kosmetoloqlardır. Plazma lifting, lazer epilyasiya, ləkələrin ağardılması, üzün dərtləşməsi... və daha nələr-nələr.

Amma bu, Bakıda, Azərbaycanda bir qədər əndəzəni və standartları aşırı. Naşıl, həvəskarlar az qala hər tində kosmetoloq kimi fəaliyyət göstərkilərini elan edirlər. Bəzən də məhellə arasındakı gözəllik salonlarına girib, 5 kvadrat metrlik bir künclə, heç bir gigiyena və təhlükəsizlik standartına uyğun olmadan bu işi görənlərin olduğunu görürsən. İstər-istəməz insanda qorxu yaranır: üzdəki bir ləkəni götürmək istədiyimiz halda, hansısa ciddi bir xəstəliyin qurbanına çevriləməyimiz mümkündürmü? "Yeni Müsavat" bununla bağlı paytaxtdakı durumu və təcrübəni araşdırır.

#### Gözəllik salonuna gedib hepatitis yoluxanlar ordusuna

Dəfələrlə metbuatda gözəllik salonlarının xidmətindən istifadə edib, daha sonra ciddi xəstəliyə yoluxanlar barədə xəbərlər gedib. Bu da səbəbsiz deyil. Çünkü naşı ustalar, kosmetoloqlar bir çox hallarda xəstəliklərin dəvətkarlarıdır. Məsələn, manikür üçün gözəllik salonuna gedib, sonra panarisiya xəstəliyinə yoluxanlar bu sahədə xüsusi üstünlük təşkil edir. Gözəllik salonlarında xüsusən də hepatitis yayılıb. Amma bunu heç kim sübuta yetirə bilmir. Çünkü hepatitis yoluxma dərhal özünü göstərmir.

Bundan başqa, kosmetoloqlar eksər prosedurları qanla edirlər. Məsələn, plazma üçün damardan qan alınır, sonra o, hansısa formada təmizlənir və üzə vurulur. Düşünün ki, bu, bir orqanızm üçün neca həssas bir prosesdir. O üzdən həkimlərin bu məsələdə vahid mövqeyi var: qanla işləyən kosmetoloq hepatitis əleyhinə məhluldən da istifadə etməlidir. Halbuki təcrübəsiz kosmetoloqların belə bir maddədən ümumən xəbərləri yoxdur.

Bəs sterilizasiya? Ambulator qaydada prosedur aparılan yerlərdə ilk növbədə müasir sterilizasiya qaydalarına əməl edilməlidir. Müasir salonlarda isə adı qaynama vasitələrinən və üzərində "sterilizer" sözü yazılın alətdən istifadə edilir. Halbuki bunlar virus infeksiyalarını məhv etmək üçün yeterli deyil. İlk növbədə qanla bağlı prosedurlarda infeksiyaların məhv edilməsi, ikinci növbədə isə peşəkarlıq məsəlesi - diqqət etmək lazımdır. Bu günədək dəfələrlə belə təkliflər səslənilər ki, adıçəkilən xidmətləri göstərmək üçün peşəkar mütəxəssislər və Səhiyyə Nazirliyindən alınan müvə-

# Xanımlar kosmetoloq qapılılarında həyatlarını necə riskə qoyur - ilginc faktlar

Avropada kosmetoloq olmaq üçün ali tibb təhsilin olmalıdır, bizdə isə...



fiq sertifikatlara ehtiyac var.

Bilməyənlər üçün kiçik arayış: Plazma lifting nə deməkdir? Bu proses nəyi ehtiva edir? Önce damardan 100-200 qram qan alınır və qanın trombositlərle zəngin plazma (PRP) hissəsi götürülərək müalicə olunacaq nahiyyəyə vurulur. Bu zaman həmin nahiyyədəki hüceyrələr yenilənir. PRP saç tökülməsi zamanı, üzü gəncəldirmək üçün, ayaq, ciyin, dizdəki kırcləmələr və s. zamanı istifadə olunan prosedurdur. Göründüyü kimi, bu zaman qan bədənin bir yerindən alınır və kənardə müxtəlif əməliyyatlar aparılırlaraq trombositlərle zəngin plazma bədənin digər yeri və vurulur. Bu zaman proseduru düzgün həyata keçirmek üçün tibbi biliyin olması, bundan da eləve gigiyenik qaydalara əməl edilməsi vacibdir - baxmayaraq ki, bir çox "kosmetoloq"ların bu anlayışlardan xəbəri belə yoxdur.

#### Saç tükü dırnaq qırığına qarışan yerdə gigiyenik kosmetologiya?

Həkim-kosmetoloq Nuranə İsmayılovanın dediyinə görə, spirləmə, qaynatma təhlükəli viruslara təsir göstərmir. Tam dezinfeksiya üçün xüsusi aparatlardan istifadə olunmalıdır. Bu qurğuların orta qiyməti isə 120-350 manatdır. Müsahibimiz deyir ki, hazırda Bakıdakı gözəllik salonlarında kosmetoloq kimi fəaliyyət göstərənlərin böyük eksəriyyətinin tibdən, dezinfeksiyadan xəbəri yoxdur. Onun sözüne görə, təhlükəsiz prosedurlar üçün adıçəkilən xüsusi aparalar salonlarda olmalıdır. Amma eksər gözəllik salonlarında bu

olmadığı üçün infeksiya yolu ilə həyata keçirilən prosedurları icra eləmək düzgün deyil. Ümumiyyətlə, qanla əlaqəli prosedurlar təmiz şəraitdə aparılmalıdır. Salonlarda isə saç kəsimi, saç rənglənməsi, manikür-pedikür az qala eyni ortamda olduğu üçün orada təmizlikdən danışmaq mümkün deyil.

Azərbaycanda heç bir ali təhsil müəssisəsində kosmetoloq ixtisası yoxdur. Lakin bu na baxmayaraq, ölkədə hər addımبا qadın salonlarında kosmetoloq kimi fəaliyyət göstərən şəxslərə rast gelinir. Paytaxt salonlarında kosmetoloq xidmətləri təklif edən eksər kosmetoloqlar isə Tibb Universitetinin dermatologiya, yaxud da tibbi biologiya ixtisasını bitirenler olur. Ən yaxşı halda bu şəxslər işləmək üçün xarici ölkələrdə cəmi bir neçə aylıq kosmetoloji kurslar keçərək sertifikat alırlar.

Rusyanın "lastik Cərrahiyə və Kosmetologiya İnstitutunda hər il 80 min pasient müalicə alır. Bu sahədə təhsil alanlardan baza bilikləri ilə yanaşı, dermatologiya, xüsusiyyətə müasir avadanlığın köməyi ilə estetik problemlərin həll olunması, fizioterapiya üsulları, bərpaedici tibb sahəsində elə olunan ən son yeniliklər, ginekologiya və endokrinologiya, dietologiya, qocalma eleyhine tibbin əsasları və psixiologiyani da bilmək tələb olunur. Avropada isə kosmetoloq olmaq üçün mütləq müalicə işi üzrə ali tibbi təhsil almaq tələb olunur.

Gözəllik salonlarının sayı həddindən artıq çox olduğundan, onlarda aylıq monito-

rinqlərin aparılması çətindir. Amma bununla yanaşı, artıq gigiyena qanunlarını kobud şəkildə pozan bir neçə salon üzə çıxarılib. Bununla bağlı keçirilən monitoringlərin neticəsində bir neçə dəfə salon qapalılb və belə salonların rəhbərlərinə qarşı sanksiyalar ve cərimələr tətbiq olunur.

Ekspertlərin qənaətinə görə, bir neçə aylıq kursla kosmetoloq işləmək düzgün deyil. Bu məsələdə ciddi təhsil şərtlərdir. Səhiyyə Nazirliyi metbuat xidmətinin rəhbəri Liyia Bayramova "Yeni Müsavat" a açıqlamasında bildirdi ki, qanunla Səhiyyə Nazirliyi gözəllik salonlarında belə yoxlamalar aparmır. Onun sözlərinə görə, bu işlə prokurorluq məşğul olur: "Doğrudur, Azərbaycan Tibb Universitetində kosmetologiya fakültəsi yoxdur. Ona görə də həzirdə bu sahə üzrə çalışanların böyük eksəriyyəti həkim deyillər. Amma yaxşı həkimlər bu sahə üzrə ixtisasartırma kurslarına gedib, özlərini təkmiləşdirirlerse, bu haldə heç bir problem olmaz".

Müsahibimiz dedi ki, əgər kosmetoloqla bağlı rəsmi şikayət gələrsə, bu haldə araşdırma aparılır. Nazirlik hazırlıda kosmetoloq xidməti təklif edən müəssisə və obyektlərə qurumun nəzəret etmir.

#### "Aparatda işləməyi öyrənməkələ kosmetolog olmaq mümkün deyil"

Dermatoloq Rəşad İsmayılov da bildirdi ki, kosmetoloqluğa iddia edən şəxslərin tibbi savadı olmalıdır: "Baxısan ki, bir-iki kursa gedirlər, bahalı aparat alırlar. Və ele bildirlər ki, bu sahə ilə rahat məşğul ola bilərlər. Bunun üzərində uzun müddət çalışmalı, təcrübə əldə edib başlanılmalıdır. Aparatda işləməyi öyrənmək kosmetoloq olmaq deyil".

Müsahibimizin sözlərinə görə, bu cür məsuliyyətsiz kosmetoloqlar pasientlərə ciddi problem yaradırlar. Belə ki, onlar üzün sinirlərindən, quruluşundan, damarlarından xəbərdar olmadıqları üçün yanlışlara yol verirlər: "Damardan qan alırlar və onu üzə vururlar. Bir çox hallarda dəri-

altına, qan damarına düşürür ki, bu da son nəticədə itlihablaşmaya səbəb olur. Ciddi fəsadlar ortaya çıxığı üçün qadınlar müalicə prosedurundan keçirlər. Bir çox qadın salonlarında cəmi bir neçə aylıq kurs keçməklə həkim olurlar. Bu düzgün deyil. Ümumiyyətlə, Səhiyyə Nazirliyi bu şəxslərin

diplomlarını yoxlamalıdır".

Ekspertlər eyni zamanda iddia edirlər ki, problemin həlli üçün birinci növbədə istifadəsinə imkan verilən müalicə metodları müəyyən olunmalıdır. Özbaşına hansısa müalicə metodlarından istifadə etmək olmaz. Bura ayrı-ayrı dərmanların dəri altına yeridilmesi de aiddir. Daha bir çıxış yolu isə odur ki, Səhiyyə Nazirliyi kosmetoloq kimi fəaliyyət göstərə bilən şəxslərə sertifikatlar verisin. Bu haldə sistematiq olaraq kosmetoloq kimi fəaliyyət göstərənlərin dairəsi müəyyənləşir. Nazirlik sertifikat verəkən yoxlamalıdır ki, həmin adamın tibbi baza təhsili var, ya yox. Bundan başqa, həmin sahə üzrə müvafiq kurs keçməsi ilə bağlı da sənədi yoxlanılmalıdır.

□ Sevinc TELMANQIZI

## Moskvada baş verən qasırğa Azərbaycana da gələ bilərmi...

Gülşəd Məmmədova: "Küləyin güclənməsi müşahidə edilsə də..."

Rusyanın paytaxtı Moskvada baş verən qasırğa noticəsində ölen və yarananlar var. Rusiya Tədqiqat Komitesinin rəsmi nümayəndəsi Svetlana Petrenkonun Rusiya metbuatına verdiyi məlumatə görə, onlara 11 nəfərin paytaxtda, 3 nəfərin isə Moskva vilayətində fəlakət olmasından barədə məlumat daxil olub. Moskva Şəhər Səhiyyə Departamentinin rəhbəri Aleksey Xrunov isə TASS-a bildirib ki, təbii fəlakət noticəsində 168 nəfər xəsarət alıb. Onlardan 146 nəfəri paytaxtda 15 xəstəxanasına hospitalizə edilib. 146 nəfər hələ də xəstəxanadır. Onlardan 22-si usaqlardır. Xəsarət alanlara yardım üçün baş mütəxəssislərdən ibarət eləvə tibbi briqadalar təşkil edilib. Qeyd edək ki, qasırğa noticəsində paytaxt Moskvanın ayrı-ayrı rayonlarında ağaclar asıb, binaların dam örtüyü uçub. Avtobus dayanacaqları aşırı. Elektrik direkləri sımb. Paytaxtın elektrik enerjisi təchizatında problemlər yaranıb. Hazırda dəyən ziyanın məbləği hesablanır.

Azərbaycanın bir sıra rayonlarında da bir neçə gündür ki, güclü külək əsir, dolu yağır. Əhalini maraqlandıran bir sual var ki, qonşu Rusiyada baş verən qasırğa Azərbaycanda da olur-mı?

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Proqnozlar Bürosunun direktoru Gülsəd Məmmədova Azərbaycanda güclü küləyin gözənləndiyini dedi: "Mayın 31-i axşam və ayın 1-i gün erzində şimal küləyinin güclənməsi müşahidə olunacaq. Yəni ele güclü bir proses yoxdur. Rayonlarda da qərb küləyinin güclənməsi və yağışlı hava şəraitini gözənlər. Küləyin aradabır güclənməsi müşahidə edilsə də, Rusiyadakı kimi qasırğa gözənləndir".

Ekoolog Telman Zeynalov isə Moskvada baş verən qasırğanın əslində təbii fəlakət olmadığını dedi: "Əgər sinoptiklər Azərbaycanda qasırğanın olmayacağıını deyirse, demək ki, olmayıacaq. Bu realdır. Bizim dövlətimizin apardığı ekoloji siyaseti digər kapitalist dövlətlərlə, yəni Amerika, Rusiya ilə müqayisə etmək düz deyil. Rusiyada mənfi - müsbət təzyiqləri havada yaradır və qasırğa əmələ gətirirlər. Bu qasırğa Moskvanın bir hissəsinə əhatə edib. Nə qədər insan ölüb, yarananıb. Bunu ekoloji silahlə ediblər. Qasırğa ele-bele əmələ gəlmir. Bu, təbii fəlakət deyil. Ekoloji silahlə yaradılmış bir şeydir".

□ Günel MANAFLI





# ÜSAVAT

## Son səhifə

N 116 (6730) 1 iyun 2017



### 1 saat 6 dəqiqəyə “möcüzə qadın” oldu

Filippin sakini özüne professional makiyajçı çəkdiyi üçün möcüzə-qadına bənzəyib. Kişi bu obrazdakı fotolarını Instaqramda sehifəsində paylaşıb. Aktyor ve teleaparıcı Paolo Ballesteros mütəmadi olaraq özünü məşhurlaşdırıb. Vizajistin Instaqram sehifəsini 2 milyon nefərdən artıq istifadəçi izleyir.

Bununla belə, 34 yaşlı Ballesteros öz facebook sehifəsində yeni obrazların yaradılması prosesini canlı olaraq yayımlayıb. Onun möcüzə qadına çevrilməsi prosesi 1 saat 6 dəqiqəyə başa gəlib.

Möcüzə qadın - populyar komikslərdən birinin personajıdır.

### Paltaryuyan maşını təmir etmək istədi, başı maşının icində qaldı

Cində başını paltaryuyan maşının içində salan adamın köməyinə yanğınsöndürənlər gəlib. Lenta.ru saytının xəberinə görə, Çinin Fuzhou şəhərində adı açılanmayan bir kişi evdə paltaryuyan maşının xarab olduğunu görüb, özü təmire girişib. Problemin hardan qaynaqlandığını tapmaq üçün başını maşının içində soxan kişi daha sonra başını ordan çıxara bilməyib. Kişi vəziyyətdən çıxmış üçün cibindən çıxdığı telefonla xilasetmə xidmətinə zəng edib. Paltaryuyan maşını kesən xilasediciləri kişini vəziyyətdən çıxarıblar.

## Artıq restoranlarda olla yeyirlər

İngilterədə aparılan bir araşdırmağa görə, insanlar ədəb qaydalarına getdikcə daha az riayət edir. Ədəb qaydası mütəxəssislərinin dediyinə görə, artıq restoranlarda əllə yemek mədəniyyəti get-gedə yayılır. Restoran sahibləri isə bu mənzərəyə o qədər də önem vermir. Mütəxəssisler deyir ki, çəngəl-bıçaq istifadəsi vaxtilə çox əhəmiyyətli olub. Belə ki, süfrədə salfetin hara qoyulacağı, süftədə davranma qaydalari, isti yeməyi üflemeyin yanlışlığı, barmaqları yalamağın mədəniyyətsizlik sayıldığı dönəm geride qalıb. İndi buna riayət edənlər yoxdur. Buna s-



bəb insanların pizza, hamburger kimi fast-food vərdişiñə get-gedə daha çox yiylənməsi, bununsa yemək mədəniyyətini artırmasıdır.

## Pizzacılar İtaliyada pizza satmaq istəmir

Pizza deyilən kimi ağla gələn ilk ölkə olan İtaliya artıq pitsa şəbəkələrinin tərcihini sırasında deyil. Aparılan bir araşdırmağa görə, iki pizza firmaları artıq İtaliyada şöbə açmağa tərəddüd edir. Buna səbəb İtaliyanın pis ölkə olması deyil. Sadəcə, iş adamları hesab edirlər ki, pizzanın vətənində yeni pizza restoranı açmaq perspektiv vəd etmir. Onun əvəzində inkişaf etməkdə olan ölkələri tərcih etmək gəlirli ola bilər. ABŞ-in ən böyük pizza şəbəkəsi olan Pizza Hutdan isə bildirilər ki, İtaliya onların qlobal marka keçmişinə uyğun gelmir. İtaliyada pizza bazarı keçən il ABŞ-1 ötsə də, son beş ilde göstəricilər dəyişib. Belə ki, 2008-2013-cü illərdə ABŞ-da pizza bazarı 3 faiz artıb və illik qazanc 37.5 milyard dollara çatıb. Bunun əvəzində isə İtaliyada satışlar 10 faiz azalıb. Bununla belə, adambaşına düşən pizza xərclərinə görə italyanlar amerikanları ötüb. İtalyanlar keçən il pizza restoranlarında adambaşına 457 dollar xərclədikləri halda, ABŞ-da bu rəqəm 119 dollar olub.



Təsisçi: Rauf ARIFOĞLU  
Baş redaktorun birinci müavini:  
Azər AYXAN

“Yeni Müsavat”ın kompüter mərkəzində yığılıb, sehifələnib,  
“Azərbaycan” nəşriyyatında çap edilib. Əlyazmalar geri qaytarılmışdır.  
Müəlliflərlə redaksiyanın mövqeyi uyğun gəlməyə bilər.

e-mail adres: [yenimusavat@mail.ru](mailto:yenimusavat@mail.ru)

Ünvan: Bakı şəhəri,  
R.Rüstəmov küçəsi  
2528-cı mahallə ev 44/d  
Tel: 520 01 23 (24, 25, 26, 27, 28)

**QOÇ** - Astroloji göstəricilər iyunun bu ilk günündə nahardan sonra uzaq səfəre çıxmığınızı məsləhət görür. Digər sahələrdə bir qədər passivlik hökm sürdüyündən gün ərzində neytral qalmalısınız.

Səbuhi Rəhimli

**BÜĞA** - Ulduzların düzümü səhhətinizle bağlı bəzi problemlərlə rastlaşa biləcəyinizdən xəbər verir. Bu səbəbdən də orqanizminizə zidd olan ağır işlərdən yayınmaлизınız.

**ƏKİZLƏR** - Bütün enerjinizi fealiyyət principinə istiqamətləndirir. Çünkü gələcək perspektivləriniz ayın bu ilk günündən birbaşa asılı olacaq. Hər bir sövdəleşmədə ötkəm olun.

**XƏRÇƏNG** - Təzə əlaqələr yaratmaq üçün ideal ərafdır. Çox güman ki, bir neçə yeniliyin şahidi olacaqsınız. Sevindirici təkliflər də labüddür. Axşam qonaqlığa getmək sizə rəhatlıq gətirəcək.

**ŞİR** - Bütün astroloji göstəricilər bu təqvimdə maraqlı səfərləre çıxacağınızı işaret edir. Ürəyinizə olan maraqlı adamlarla görüşləriniz də labüdəşəcək. Qətiyyət ac qalmayın.

**QIZ** - İyunun bu ilk günü sizin üçün hədindən ziyanə ugurlu keçəcək. Yalnız saat 13-15 arası mübahisələr mümkündür. Maraqlı şəxslərlə rastlaşmağınız, eləcə də yeni təkliflər sizin sevindirəcək.

**TƏRƏZİ** - Demək olar ki, günün bütün saatlarında ümumi ovqatınız xoş olacaq. Ünsiyətde olduğularınız sizin anlayacaq. Əgər bùdcəniz imkan versə, uzaq səfəre çıxmaga deyər.

**ƏQRƏB** - İkitərəfli əlaqələr zəminində çox ugurlu gedişlər edə bilərsiniz. Bu ay üçün nəzərdə tutduğunuz iş planlarını məhz indi təyin etməlisiniz. Aldığınız təkliflər yalnız xeyrinə ola bilər.

**OXATAN** - İxtiyarınızda olan bu təqvimdə üzərinizə böyük öhdəliklər düşür. Nəticənin ugurlu olacağını nəzərə alıb əzmkarlılığını daha da artırın. Nahardan sonra büdcənizdə artım mümkündür.

**ÖGLAQ** - Saat 13-ə qədər ev şəraitində olmağınız vacibdir. Riskli iş görmək, uzaq yola çıxməq yolverilməzdir. Əks təqdirdə, əsəbi məqamlar yaşayacaqsınız. Axşamsa qonaqlıq gözlənilir.


**SUTÖKƏN** - Götü qübbəsi yalnız ev-əşyklə məşğul olmayıనı tövsiyə edir. Digər işləri isə təxirə salmağınız məsləhətdir. Yaşca sizdən kiçik olurlarla qayınızı artırın. “Hırslı başda ağıl olmaz”.

**BALIQLAR** - O qədər də ugurlu gün deyil. Bir tərefdən ətrafinizdə lazımi adamların olmaması, digər tərefdənə əsəbi situasiyaları ovqatınızı korlaya bilər. Özünüzü təmkinli aparmağa çalışın.

**Unutmayın, Tanrı ulduzlardan daha yüksəkdə durur!**

**Yarıçılpaq halda şirniyyat hazırlayıır**

Britaniyanın Noric şəhərində şirniyyat hazırlayan aşpaz maykasını soyunaraq sosial şəbəkələrdə populyarlıq qazanıb. Bu baradə Daily Mail xəbər verib. 25 yaşlı Mett Adlard iki il bundan əvvəl yemek hazırlamağa başlayıb. O, müxtəlif desert və yeməkləri hazırlayarkən onu videoya çekərək paylaşır. Roliklər üçün britaniyalı maykasını çıxarıvə ancaq önlük geyinir. Hazırda onun YouTube sehifəsinə 125 min nəfər izləyir. Gənc adam izleyiciləri şokoladlı tort, ponçik, zefir, eləcə də fərqli yeməklər hazırlamağı öyrədir.



**Səhifəni hazırladı: SELCAN**

**Redaktor:**  
**Elsad MƏMMƏDLİ**

Lisenziya N: B 114  
SAYI: 5.100